

**AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNIVERSİTETİ**

“MAGİSTR MƏRKƏZİ”

Əlyazma hüququnda

CABBAROVA AYTƏN NATİQ QIZI

“Təhlükəsiz süd və süd məhsullarının istehsalı və hazır məhsulun keyfiyyətinin tədqiqi”

mövzusunda

MAGİSTR DİSSERTASIYASI

İxtisasın adı və şifri: 060642 - Qida məhsulları mühəndisliyi

İxtisaslaşmanın adı şifri: 060642 “Qida təhlükəsizliyi”

Elmi rəhbər:

Texnika elmləri namizədi,
dosent N.S.Qədimova

Magistr programının rəhbəri:

Texnika elmləri namizədi,
dosent Qədimova N.S.

Kafedra müdürü:b.ü.f.d., dos. Məhərrəmova M.H.

BAKİ -2018

MÜNDƏRİCAT

GİRİŞ.....

I FƏSİL. ƏDƏBİYYAT İCMALI.....

- 1.1. Yağ məhsullarının tərkibi, təyinatı və qidalanmada rolu.....
- 1.2. Kərə yağının çəşidləri.....
- 1.3. Yağın qidalılıq dəyəri.....
- 1.4. Kərə yağının texnologiyası: xammal, istehsal üsulları, keyfiyyət.....
- 1.5 Yağın qüsurları və onun yaranma səbəbləri.....

II FƏSİL. EKSPERİMENTAL HİSSƏ.....

- 2.1. Tədqiqat obyekti.....
- 2.2. Tədqiqat metodları.....
 - 2.2.1. Tədqiqat üçün nümunənin götürülməsi.....

III FƏSİL. TEXNOLOJİ-TƏDQİQAT HİSSƏ.....

- 3.1. Yağların istehsal texnologiyası.....
 - 3.1.1. Südün qəbulu və çəşidlənməsi.....
 - 3.1.2. Qaymağın çalınma üçün hazırlanması və çalınmaya təsir edən amillər....
 - 3.1.3. Pasterizasiya və dezodorasiya zamanı qaymağın əsas komponentlərinin dəyişməsi.....
 - 3.1.4. Yüksək yağlı qaymağın əmələ gəlməsi üsulu ilə kərə yağının istehsal prosesinə nəzarət.....
 - 3.1.5. Yağ dənələrinin yuyulması və yağıñ emalı.....
 - 3.1.6. Yağın çəkilib-bükülməsi və qablaşdırılması.....
- 3.2. Kərə yağının təhlükəsizliyinə nəzarət.....
 - 3.2.1. Yağ istehsalında hazır məhsulun mikrobioloji şirkənmə mənbələri.....

3.2.2. Yağ mikroflorasının mikroskopik müayinəsi.....

3.2.3. Şirin və turş kərə yağında mikrobioloji göstəricilərin tədqiqi.....

3.2.4. Saxlanma müddətindən və temperaturdan asılı olaraq yağın mikroflorasının tədqiqi.....

NƏTİCƏ VƏ TƏKLİFLƏR.....

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT.....

GİRİŞ

Əhalinin tamdəyərli qidalanması sağlamlığın qorunmasında ən vacib amillərindən biridir. Ən tamdəyərli qida məhsulları, süd və süd məhsulları da daxil olmaqla heyvan mənşəli məhsullar hesab olunur. 1 litr südün qida dəyəri 685 kkal təşkil edir. Məhsulların kaloriliyi əsasən onların yağı və zülal tərkibi ilə bağlıdır. Süddə vacib qidalı maddələrin, əsasən də zülal, karbohidrat, vitamin və mineral maddələrin olması sayəsində o, həm də qoruyucu bir amildir.

Son illərdə Respublikamızın iqtisadiyyatında, o cümlədən qida məhsullarının istehsalında mühüm irəliləyişlər baş vermişdir. Respublikamızda xüsusi diqqət süd və süd məhsullarının ixracının artırılmasına yönəldilmişdir. Belə ki, ölkəmizdə adambaşına süd və süd məhsullarının istehlakı 230 kq-dan çoxdur ki, bu da tələbatın hardasa 85%-i yerli, 15% isə ölkəmizə kənardan gətirilən məhsullar hesabına ödənilir.

Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsinə diqqət artırılmışdır. Bu sektorun inkişaf etdirilməsində əsas sahələrdən biri də süd emalıdır ki, o da öz yüksək potensialı ilə səciyyələnir. Belə ki, ölkəmizdə yüksək rəqabət qabiliyyətinə malik süd məhsulları istehsal edilir ki, onlarında həcmi durmadan artır. Bunun üçün ölkəmizdə hər cür şərait vardır- yararlı torpaqların olması heyvandarlıq üçün lazın olan bitki mənşəli yemlərin hazırlanması, yüksək məhsuldar cinslərin gətirilməsi, süd məhsuldarlığı ilə səciyyələnən xammal bazasının olması, təzə müasir avadanlıqlarla təchiz olunmuş süd emalı müəssisələrinin, onlarla kiçik müəssisələrin tikilib istifadəyə verilməsi və s.

Respublikamızda son 10 il ərzində iri süd emalı müəssisələri tikilib istifadəyə verilmişdir:

- 2008-ci ildə Qəbələdə gündə 10 ton gücünə malik süd emalı zavodu istifadəyə verilmişdir. Burada kərə yağı, ayran, pendir, kəsmik, kefir, yoqurt və s. süd məhsulları istehsal edilir.

- 2010 -cu ildə Zaqatalada 10 ton gücünə malik süd emalı zavodu açılmışdır.Bu müssisədə qatıq, ayran, pendir, kəsmik, xama və s. süd məhsulları istehsal edilir.
- 2011-ci ildə Tovuzda 20 ton gücünə malik süd emalı zavodu açılmışdır.Bu müssisədə qatıq, ayran, pendir, kəsmik və s. süd məhsulları istehsal edilir.
- 2011-ci ildən Ağcabədidə 20 ton gücünə malik süd emalı zavodu fəaliyyət göstərir.Burada qatıq, ayran, pendir, kəsmik və s. süd məhsulları istehsal edilir.
- 2010 -cu ildə Zaqatalada 10 ton gücünə malik süd emalı zavodu açılmışdır.Bu müssisədə qatıq, ayran, pendir, kəsmik, xama və s. süd məhsulları istehsal edilir.

Cədvəl 1.

2015-ci ildə Azərbaycanda istehlak olunan süd və süd məhsullarının miqdarı

s/s	Süd məhsulları	Həcmi, t
1	Müxtəlif yağlılıqlı distillə edilmiş süd və qaymaq	863 min
2	Kərə yağı	43, 7 min
3	Pendir və kəsmik	73,9 min
4	Qatıq və yoqurt	148,2 min

Magistr işinin aktuallığı ondadır ki, Azərbaycanın dünya bazarına daxil olması sahibkarların qarşısında əmtəələrin satış həcmini istehlakçılara keyfiyyətli, sertifikatlaşdırılmış məhsul təklif etməklə artırmaq kimimühüm vəzifə qoymuşdur. Bu isə öz növbəsində məhsulun keyfiyyətinə, etibarlılığına, rəqabət qabiliyyətinə və təhlükəsizliyinə qoyulan tələbləri sərtləndirir.

Qeyd etmək lazımdır ki, kərə yağının təmin olunma səviyyəsi aşağıdır və 40% xaricdən daxil olur.

Klassik anlamda kərə yağı inek südündən əldə edilən bir məhsuldur, onda yağıın kütlə payı isə ən azı 80% təşkil edir. Yağ fazasının yüksək nisbəti və uyğun olaraq onun süd plazmasında bərabər paylanması yağa xarakterik olan kərə dadının və qoxusunun, möhkəm, sıx və bircinsli konsistensiyanın olmasını təmin edir.

Müxtəlif yağ turşularının qliseridlərindən başqa, yağıın tərkibində 50-dən çox müxtəlif kimyəvi komponentlər aşkar edilmişdir. Mükəmməl dadın, ətrin, uçucu yağ turşularının balanslaşdırılmış miqdarının, yağda həll olan vitaminlərin yüksək miqdarının olması, qida maddələrinin yaxşı həzm olunması yağıın əvəzolunmaz bir məhsul olduğunu göstərir.

Müxtəlif növ yaqlar bir-birindən yağ və digər komponentlərin miqdarına, orqanoleptiki göstəricilərinə, fiziki-kimyəvi xüsusiyyətlərinə, bioloji dəyərinə və təyinatına görə fərqlənilirlər. Bu, xammalın keyfiyyətini nəzərə alaraq mal çeşidini səmərəli şəkildə planlaşdırmağa, istehlakçıların müxtəlif tələbatlarını ödəməyə imkan verir.

Kərə yağıının dadı və qoxusu onda bəzi maddələrin olması ilə izah edilir. Bunların bir hissəsi süd və qaymaqdan keçir, digər (böyük) hissəsi istilik emalı, fiziki və bioloji yetişkənlik zamanı yaranır. Kərə yağıının dad komponentləri bunlardır: diasetil, uçucu yağ turşuları, yağ turşularının bəzi mürəkkəb efirləri, lesitin, zülal, piylər, süd turşusu.

Kərə yağına sarı rəngi β -karotin verir. Karotinin miqdarından asılı olaraq yağı şirəli, tünd sarı rəngli və ya solğun sarı rəngli, bəzən isə ağ rəngli olur.

Yağın qida dəyəri onun kimyəvi tərkibində asılıdır: süd yağı, yağ turşuları, fosfolipidlər və s.

Yağ turşuları insan orqanizmində əvəzolunmaz amin turşuları və digər maddələrin sintezi üçün istifadə olunur. Müxtəlif yağ turşularının miqdarı süd yağında hər hansı digər yeyinti yağından xeyli çoxdur. Polidoymamış yağ turşuları (araxidon, linol, linolen) daha mühüm əhəmiyyət kəsb edir ki, onlar

fosfolipidlərin - yağı hüceyrələrinin ən mühüm lipidlərinin tərkibinə daxildir və daha fəaldır.

Kərə yağının qida dəyərinin artmasında oraya yağı kürəciklərinin membranları ilə daxil olan fosfolipidlər, xüsusilə də lesitin böyük rol oynayır. Bədəndə xolesterin mübadiləsi lesitinin iştirakı ilə tənzimlənir ki, onun miqdarı süddə və qaymaqda xolesterindən biraz çoxdur.

Kərə yağının qida dəyəri, onda mineral maddələrin, laktozanın, suda və yağda həll olan vitaminlərin olması ilə əlaqədardır.

Kərə yağının mineral maddələri makroelementlərdən: kalium, kalsium, maqnezium, natrium, kükürd, fosfor, xlor və mikroelementlərdən: dəmir, mis, manqan və sinkdən ibarətdir. Yağda mineral maddələrin kütlə payı 0,1-0,3% təşkil edir.

Plazmanın kütlə payının artması ilə kərə yağında şirintəhər dad hiss olunur, bunun səbəbi laktozanın miqdarının çox olmasıdır.

Vitaminlər arasında yağda həll olan vitaminlərin rolu böyükdür: A vitamini - hüceyrə artımı, epitelinin qorunması və s., D vitamini - sümük toxumasının qurulması, raxitin qarşısının alınması və s. üçün vacibdir.

Süd yağı insan orqanizminin enerji sərfini tamamlayır. Ənənəvi tərkibə malik və yağlılığı 82,5 % olan kərə yağının enerji dəyəri 31130 kC/kq, enerji dəyəri çox aşağı olan "Edelweiss" yağının enerji dəyəri - 21100 kC/kq, aşqarlı yağların enerji dəyəri - 2081-dən 3113 kC/kq-a qədərdir.

Kərə yağının mənimsənilməsi 97-98% təşkil edir.

Əsas qliserid qruplarının aşağı ərimə ($27-34^{\circ}\text{C}$) və bərkimə ($18-23^{\circ}\text{C}$) temperaturuna malik olması süd yağının həzm traktında mənimsənilməsi üçün rahat olan maye halına keçməsini asanlaşdırır. Bu baxımdan, kərə yağı həzm orqanlarının funksional pozğunluqları olan xəstələrin, həmçinin uşaqların qidalanması üçün tövsiyə olunur.

Kərə yağı öz tərkibinə görə, müxtəlif şəraitdə nəql etmə zamanı (50°C -dən yuxarı olmayan temperaturlarda) xassələrini və keyfiyyətini dəyişmədən uzun müddət saxlama bilər.

Yağ insanlara çoxdan məlumdur. Hələ 5000 il bundan əvvəl ondan yeməklərdə istifadə edilmişdir. Pliny Elder öz əsərlərində yağın istehsalı prosesini təsvir edirdi. Aşağı keyfiyyətli olması və tez xarab olması səbəbindən o, bitki yağı üçün əvəzedici sayılırdı. Kustar üsulla hazırlanırı və onun emalı üçün ilk cihaz nehrə olmuşdur. Zamanla, separator (1880) ixtira olunduqdan sonra yağı sənaye üsulu ilə hazırlamağa başladılar. Birinci Dünya müharibəsi ərəfəsində, süd kooperativlərinin birliyinə 130 yağ zavodu daxil idi. Bu sahə ən çox Belçika, Danimarka, İsviçrə və İngiltərədə inkişaf etmişdir.

Kərə yağının kalori dəyəri 7800 kilokaloridir. Orqanizm tərəfindən asan həzm olunur və bu rəqəm yaqlar üçün 97%, plazmanın quru maddələri üçün 94% təşkil edir.

İstifadə edilən xammaldan asılı olaraq aşağıdakı məhsullar fərqləndirilir:

- Inək südündən (digər ferma heyvanları və süd - camış,dişi yak (Tibet öküüzü) və s.) alınan təbii qaymaqdan əldə edilən *kərə yağı*, pendir və kəsmik zərdabından separatorda alınan qaymaqdan əldə edilən pendir yağı;
- Yağ və yağtərkibli məhsullardan əridilmə yolu ilə hasıl edilən *ərinmiş yağ* (*siyd yağı*), kərə yağı və ərinmiş yağıdan və süd zərdabından hasıl edilən *pərpa edilmiş yağ*.

Təyinatından asılı olaraq inək südündən yağ və kombinə edilmiş yağ aşağıdakı məhsullara ayrıılır:

- universal təyinatlı (təbii halda kulinar məqsədlər və s. üçün istifadə olunur); onlara yağlılığı 72,5% olan kərə və kombinə edilmiş yaqların bütün çeşidləri, eləcə də ərinmiş yağ və süd yağı aiddir;
- təbii halda istifadə üçün (buterbrodların, ikinci xörəklərin, qarnirlərin, siyiqların və s. hazırlanması); bunlara yağlılığı 30,0-70,0% olan kərə yağının müxtəlif çeşidləri və kombinə edilmiş yaqlar (Rusiya yağı,

buterbrod yağı, dad əlavəli, zeytunlu və s.), eləcə də universal istifadə üçün yuxarıda göstərilən çeşidlər aiddir.

- başlıca olaraq kulinar məqsədlər üçün istifadə olunan yaqlar – kulinar yaqlar, ərinmiş yağ, süd yağı.
- fövqəladə şəraitdə olan insanların tam dəyərli qidalanmasını təmin etmək üçün; bunlara yağlılığı 54,0-82,0% olan konserv yaqlarının çeşidləri aiddir.

Müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların qidalanmasında kərə yağı mühüm rol oynayır. O, demək olar ki, bütün müalicəvi pəhrizlərə daxil edilir və bu zaman bütün digər heyvani yaqlar qida rasionundan kənar edilir. Piylənmədən, ateroskleroz və hipertoniya, kəskin formalı infeksion xəstəliklərdən əziyyət çəkən xəstələr üçün az sayda pəhrizlər vardır ki, onlara kərə yağı məhdud miqdarda daxil edilir. Yalnız fərdi pəhrizlərdə cərrahi əməliyyat keçirmiş xəstələrin qida rasionundan kərə yağı tamamilə çıxarılır.

Mədə xorası, qastritlər, enterokolitlər, mədəaltı vəzinin zədələnməsi ilə müşaiyət olunan infeksion xəstəliklərdə, həzm orqanları, sidikdaşı, şəkərli diabet, böyrək çatışmazlığı xəstəlikləri və s. müalicəsində kərə yağından geniş istifadə olunur. Hətta qədim ədəbiyyat mənbələrində onun dərman kimi istifadəsinə dair məlumatlar mövcuddur.

Müasir insanın qida rasionunda yağı sutkalıq kalorinin 30% -ni və ya uyğun olaraq yaşlı əhali qrupu üçün sutkada 60-154 q, isə uşaqlar üçün isə 40-97 q nəzərdə tutulur. Lipidlərin orqanizmə daxil olması həm heyvan mənşəli yaqlar, həm də bitki mənşəli yaqlar hesabına ödənilməlidir. Bitki mənşəli yaqlar orqanizmi doymuş, doymamış və polidoymamış yağı turşularının optimal miqdarı ilə təmin edir.

Müasir insanın rasionunda əsas qida maddələrinin (yaqlar, zülallar və karbohidratlar) kütlə miqdarının nisbəti- 1,2:1:4 olmalıdır. Bu nisbət insanların qida rasionunda yağı tərkibinin mühüm əhəmiyyətini göstərir.

Mikrobioloji göstəricilər, yəni məhsulun kəmiyyət və keyfiyyətcə mikroflorasının tərkibi, onun qida üçün yararlı olub olmamasının, sanitar vəziyyətinin müəyyənləşdirilməsində böyük əhəmiyyətə malikdir.

Xammal, yarımfabrikat və hazır məhsula, istehsalatın sanitar-gigiyenik vəziyyətinə mikrobioloji nəzarətin aparılması məhsulun mikroorganizmlərlə çirkənmə səbəblərini, onun mənbəyini vaxtında üzə çıxarmağa köməklik edərək, qida infeksiyalarının və qida zəhərlənmələrinin qarşısının alınmasında mühüm Qida məhsullarının epidemiloji təhlükəsizliyi ilk növbədə mikrobioloji göstəricilərlə müəyyən olunur. Qida məhsullarının mikroorganizmlərlə yoluxması onların emalı və daşınması proseslərində baş verir. Mikroorganizmlərin mənbələrinə avadanlıq, işçi heyyət, su və köməkçi materiallar misal ola bilər. Bəzi mikroorganizmlər məhsulun keyfiyyətini aşağı salaraq, onları saxlanmaya davamsız edir. Lakin burada əsas təhlükə – insan sağlamlığına edilən zərbədir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, magistr işində qida məhsullarının, əsasən da süd və süd məhsullarının mikrobioloji göstəricilərinin tədqiq edilməsini qarşıma məqsəd qoymuşam.

I FƏSİL. ƏDƏBİYYAT İCMALI

1.1. Yağ məhsullarının tərkibi, təyinatı və qidalanmada rolü

Yağ məhsulları insanın qidalanmasında ən mühüm yerlərdən birini tutur, belə ki, onlar nəinki kalori mənbəyidir, həm də insan organizminin vacib funksiyalarını həyata keçirən makro- və mikroelementlərlə zəngindir. Bu məhsulların əsas tərkib hissəsi olan yaqlar əsas mübadilə yanacağı olub, insanın enerjiyə olan tələbatının yarısından çoxunu ödəyir. Onlar hüceyrə membranlarının qurulmasında iştirak edir, orqanizm üçün vacib olan maddələrin – doymamış yağ turşularının, fosfolipidlərin, yağıda həll olan vitaminlərin və digər komponentlərin təhcizatçısıdır.

Son zamanlar belə məhsulların yağ olmayan tərkibinin əhəmiyyətiböyük maraq doğurur, belə ki, onun yağ fazası ilə uyğunlaşan nisbəti və orqanizm üçün faydalı olan minor komponentlərlə zənginləşdirilməsi ənənəvi yağ məhsulları ilə yanaşı, istehlakçını xüsusi tərkibə və funksional xassələrə malik butterbrod təyinatlıyi aşağıkalorili məhsullarla təmin etməyə imkan verir. Daha çox istifadə olunan yaqlara bitki yaqları, inək südündən alınan yağ (ərinmiş və kərə yağı), marqarinlər aiddir.

Çoxdan məlum olan heyvan mənşəli yağ konsentratı - 99% süd yağından ibarət ərinmiş yağ, əsasən qızartma üçün istifadə olunur. Ərinmiş yağın tərkibində yağıda həll olan maddələr - beta-karotin və A vitamini vardır. Ərinmiş yağın tərkibində yağı turşularının müəyyən kompleksinin (uçucu yağ turşuları daxil olmaqla) mövcudluğu və onun alınmasında tətbiq edilən istilik emalı üsulları məhsulda orijinal "ərinmiş yağ" dadının xarakteristikalarının, digər ərzaq məhsullarında yaxşı nəzərə çarpan dad və qoxuların olmasını təmin edir [7, 14].

Yeməyin hazırlanması üçün digər yağ konsentratı olan bitki yağından geniş istifadə olunur. O, geniş yayılmışdır və nisbətən ucuz başa gəlir. Bu yağ əhalinin çox hissəsi tərəfindən gündəlik istifadə edilir, tərkibi əsasən mono- və

polidoymamış yağ turşularından (PDYT) ibarət olan 99% lipidlərdən təşkil olunmuşdur. Bitki yağında tokoferollar şəklində təbii antioksidantlar və digər faydalı mikrokomponentlər vardır. Faydalı xassələrinə görə ondan yalnız yemək hazırlanması üçün deyil, həm də təbii şəkildə salatlarda və digər yeməklərdə aşqarlar kimi də istifadə olunur[4, 28].

Bitki yağları, xammal mənbələrinin müxtəlifliyini nəzərə alsaq, özünün yağ turşu tərkibi ilə bir-birindən fərqlənir. Qidalanma baxımından ən qiymətli hesab olunanları bunlardır: çoxlu doymamış yağ turşuları, xüsusilə də əvəzolunmaz yağ turşuları ilə zəngin zeytin yağı, xardal, raps, kətan, soya yağı, yağıçıçayı və s. [23]. Bununla yanaşı, bitki yağları tez oksidləşir, onların xassələrinin qorunub saxlanması üçün sənaye emalının müasir üsullarından istifadə edilir ki, bu da onları kənar qatışılardan təmizləməyə, sərbəst yağ turşularını kənarlaşdırmağa, onların fiziki halını dəyişməyə (modifikasiya vasitəsilə pereetirifikasiya, hidrogenləşmə, fraksiyalara ayırma) imkan verir [31].

Modifikasiya edilmiş bitki yağlarının və onların formalarının geniş istehsalı kombinə edilmiş tərkibə malik yağ məhsulları olan spredlərin istehsalının inkişafına güclü təkan verdi [13]. Spredlər həm təbii şəkildə (sendviçlərin hazırlanması) və həm də qənnadı sahəsində (qızartma, kremlərin, unlu məmulatlar istehsalı) də istifadə olunur. Hazırda spredlərin çeşidləri sırasında yüksək və orta yağlılığı malik bitki-kərə spredləri üstünlük təşkil edir. Onların ümumi payı 63,1% təşkil edir, lakin elmi cəhətdən sübut edilmişdir ki, kərə - bitki spredləri tərkibinə və xassələrinə görə daha münasibdir (süd yağı və bitki yağı nisbəti 60:40- 50:50) [6]. İstehsalçıların məhsulun qiymətini azaltmaq arzusu bitki-kərə və bitki-yağ spredlərinin payının artmasına artırıb çıxarır, buna görə də bir çox istehlakçılar spredlərə bir qədər etibarsız yanaşırlar. Lakin müəyyən tərkibi və xüsusiyyətləri ilə funksional yönümlü yeni yağ məhsulları yaratmaq baxımından spredlər perspektivli məhsullar sayılır. Bir çox Avropa ölkələrində onlara məhz belə yanaşırlar, orada demək olar ki, bütün

istehlakçı kateqoriyalarında qida rasionuna əsasən orta yağılı və aşağı yağılı spredlər daxildir. Onlar balanslaşdırılmış yağ-turşu tərkibinə, orta kaloriliyə, azaldılmış xolesterin miqdarına, doymuş yağ turşuları və yağ turşularının trans-isomerlərinə malik faydalı məhsullar kimi qəbul edilirlər. Belə spredlər, yüksək keyfiyyətli yağ tərkiblərinin onlara cəlbedici bir görünüş, dad və qoxu və yaxşı plastikliyi təmin edən süd yağı, yeyinti və dadverici maddələrlə səmərəli nisbətindən istifadə edilməklə hazırlanır [6, 13, 35].

Bitki yaqlarından başqa, bütün digər spredlərdən fərqli olaraq *marqarinlərin* tərkibində həm də emal edilmiş heyvan piyləri, balıq yaqları, dəniz məməlilərinin piyləri və ya onların müxtəlif qarışıqları vardır. Doymuş və doymamış yağ turşularından ibarət lipidlərin hazır məhsulda kütlə payı 39 % - dən çoxdur[15]. Yağ olmayan hissəsini əsasən, qeyri-süd zərdabı təşkil edir, bu da zəruri ərzaq əlavələri qarışıqlarından ibarətdir. Marqarinlər kərə yağı və spredlərlə müqayisədə ən ucuz yağ məhsuludur.

Yağməhsulları sırasında kərə yağı xüsusi yer tutur. Klassik anlayışlardabu yağ süd yağının konsentratı olub, insan orqanzmində fiziki və zehni xərclər üçün istifadə edilən və onu enerjiilə təmin edən bir məhsuldur. Müasir anlayışlarda o, emulsiyaşəkilli məhsul olub, doymuş və doymamış yağ turşuları, eləcə də çoxlu miqdarda həyat üçün zəruri minor birləşmələrdən (fosfolipidlər, A və β-karotin vitamini, mikro- və makroelementlər) ibarət olan qliseridlərdən təşkil olunmuşdur. Süd yağı aşağı ərimə temperaturuna malik olub, yaxşı mənumsənilmə qabiliyyəti ilə (97-98 %) xarakterizə olunur. Kərə yağında xırda parçalanmış halda olan yaqsız fazaməhsulun bioloji dəyərini artırın zülallar, karbohidratlar, mineral elementlərdən ibarətdir. Yağ fazası və süd zərdabının birləşməsi kərə yağının cəlbedici görünüşünü və dad xüsusiyyətlərini formalasdırır. Özünəməxsus xassələri və dad dəyərləri sayəsində, demək olar ki, bütün digər qida məhsulları ilə yaxşı uyğunlaşır və bütün istehlakçı kateqoriyaları tərəfindən tanınır. Kərə yağının unikal xüsusiyyətləri ondan təbii

şəkildə istifadə etməyə böyük üstünlük yaradır (buterbrodların, müxtəlif xörəklərin və qarnirlərin hazırlanması və s.) [5].

Lipidlərin, eləcə dədöymüş, doymamış və polidoymamış yağ turşularının insan orqanizminə səmərəli nisbətlərdə daxil olması həm heyvan mənşəli, həm də bitki mənşəli yağıların hesabına təmin olunmalıdır. Əsas qida maddələrinin müasir dövrdə insanın qida rasionunda kütlə nisbəti 1,2:1:4 olmalıdır, bu da rasionun ümumi kaloriliyinin uyğun olaraq, faizlə 30:12:58 olmasını təmin edir. Bu nisbət insanın qida rasionunda yağ komponentinin əhəmiyyətini göstərir [21].

Lipidlər müəyyən hormonların sələfləri kimi (prostaqlandinlər, tromboksanlar, leykotrienlər) orqanizmin daxili mühitinin dinamik sabitliyinin və onun əsas fizioloji funksiyalarının saxlanmasında mühüm rol oynayır. İnsan orqanizminə yeyinti yağıları iləbirlikdə hüceyrə membranlarının mühüm komponenti olan, hüceyrənin yaranmasında və onların normal vəziyyətinin saxlanmasında iştirak edən xolesterin daxil olur. O, öd turşularının və hormonlarının, D vitamininin sələfidir.

Elmi cəhətdən sübut edilmişdir ki, uzun müddət yağıdan imtina edilməsi orqanizmizmin fizioloji vəziyyətində pozuntulara gətirib çıxarır: mərkəzi sinir sisteminin fəaliyyəti pozulur, orqanizmin yolu xəstəliklərə qarşı müqaviməti azalır, yaşama müddəti qısalır. Bununla yanaşı, yağıların həddindən artıq qəbulu insan bədənində sivilizasiyanın xəstəlikləri olan piylənmə, ürək-damar xəstəlikləri, erkən yaşlanmağa səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən 300 milyon insan piylənmədən, 750 milyon insan isə artıq çəkidən əziyyət çəkir. Bu xəstəliklərin yaranması əsasən, doymuş yağ turşuları və yağ turşularının trans-izomerləri ilə zəngin olan yağıların həddindən artıq istehlakı ilə bağlıdır [35].

Duru bitki yağıları PDYT-1 ilə daha zəngindir. Bəziləri 70% -ə qədər PDYT-na malikdir. Bu baxımdan kərə yağı, onlarla rəqabət edə bilməz çünkü süd yağıının tərkibində 5,5%-ə yaxın PDYT mövcuddur. Bununla yanaşı, bioloji

fəallığı ilə fərqlənən olein turşusu insan bədənində lipid və xolesterin mübadiləsinin normallaşmasında mühüm rol oynayır, kərə yağında isə onun miqdarı kifayət qədər yüksəkdir və 18-33% təşkil edir.

Ən mühüm və təbii yağlara yaxın komponentlərdən biri olan *fosfolipidlər* orqanizmdə hüceyrə membranlarının qurulmasında və yağın nəqlində iştirak edirlər. Onlar yağların daha yaxşı bir şəkildə mənimənilməsinə səbəb olur və piylənmənin qarşısını alır, öd yollarının diskineziyasını aradan qaldırır və öd daşlarının meydana gəlməsini qarşısını alır. Fosfolipidlərə insanın ümumi ehtiyacı sutkada 5-7 qramdır. Kərə yağında onun miqdarı ~ 400 mg /100 q və yağ kürəciklərinin fosfolipid qatının qırıqları şəklində təqdim olunur, bitki yağlarında fosfolipidlər yoxdur, onlar yağın rafinə edilməsi mərhələsində kənarlaşdırılır.

Kərə yağı və digər yağlı qidalarda mövcud olan artıq *xolesterin* də insan orqanizminə mənfi təsir edən amillərə aiddir. Qanda xolesterinin artması ilə aterosklerozun yaranması və inkişafi riski də artır. Qidalanma zamanı onun gündəlik qəbulu 0,5 qr-dan çox olmamalıdır. Spredlərin və marqarinin tərkibində xolesterinin miqdarı ənənəvi tərkibli kərə yağından təxminən 2-5 dəfə azdır [13,35].

1.2. Kərə yağının çeşidləri

İnək südündən alınan yağın əsasını yağ fazasında su və südün yağısız komponentləri ilə bərabər paylanmış süd yağı təşkil edir. Yağın kütlə payına görə, inək südündən alınan yağ iki növə bölünür: ərinmiş yağ və kərə yağı. Ərinmiş yağda yağın kütlə payı 99% -dən az deyil, ərinmiş süd yağına xas olan dada və qoxuya, dənəvər və ya homogen konsistensiyaya, açıq sarıdan tünd sarı rəngə malikdir.

Kərə yağı inək südündən alınmış və yağın kütlə payı 30-85% olan yağıdır, səciyyəvi kərə dadına və qoxusuna, pasterizə tamına, 12 ± 20 temperaturda

plastik konsistensiyaya malik olub, rəngi ağdan sarıya dəyişir və "yağ-su" dispers sistemindən ibarətdir.



Şəkil 1. Kərə yağı

İstifadə olunan xammal və tərkib maddələrin növündən, dad buketinin xüsusiyyətlərindən asılı olaraq, aşağı yağ tərkibinə malik ənənəvi tərkibli kərə yağı 3 yerə bölünür: turş və şirin, düzlu və duzsuz kərə yağı.

Şirin kərə yağı - "pasterizə edilmiş qaymaqdan hazırlanmış yağ"dır, xoşagələn kərə dadına və müxtəlif dərəcədə hiss olunan pasterizə tamına malikdir ki, bu da qaymaqda olan və istilik emalı prosesində formalasən "şirin" maddələrin hesabına əmələ gəlir.

Turş kərə yağı - "süd turşusu bakteriyalarından istifadə etməklə pasterizə edilən qaymaqdan hazırlanan yağ"dır, xoşagələn kərə turşumuş süd dadına malikdir ki, bu da istifadə olunan qaymağın və maya mikroflorasının həyat fəaliyyəti məhsullarının hesabına onların biokimyəvi yetişməsi zamanı formalasır.

Duzlu kərə yağı - bu yüngül hiss olunan duzlu tama, xarakterik şirin və ya turş dada və qoxuya malik şirin və turş kərə yağıdır.

Kərə yağı - ona özünəməxsus dad və qoxu verən dad komponentlərinin əlavə edilməsi ilə hazırlanır, aşağı yağlılığı olan yağı kateqoriyasına aid olan yağ komponetlərinə malik yağı kimi təsnif edilir.

Istifadə olunan dad komponentlərinin növündən asılı olaraq, yağı iki yarımqrupa bölünür:

- desert təyinatlı - karbohidratlardan (saxaroza və ya onun əvəzedicilərindən) istifadə ilə əlaqədar kakao, qəhvə, kasrı və s. ilə yaxşı uyğunlaşan şirin dada malikdir, və ya karbohidratla zəngin komponentlərdən (bal, meyvə-giləmeyvə siropu, ekstraktları, şirə konsentratları) istifadə edilir.

- qəlyanaltı və delikates təyinatlı - xörək duzu və müxtəlif tərəvəz, göbələk, balıq və ət komponentləri, göyərti, souslar, şirələr, qarnirlər, ədvayıatlar və onların birləşməsi şəklində istifadə olunmaqla formalasən özünəməxsus dada malikdir.

Yağ pastası yağlılığı 39%-49% olan, inək südü və onun komponentlərindən alınan yağ məhsullarıdır, onların xarici əlamətləri (qoxu və dad, rəng, konsistensiya və struktur tipi) ilə kərə yağına oxşardır. Aşağı yağ tərkibinə (az 39%) malik olan yağ məhsullarını kərə pastalarına aid edirlər. Onlar struktur tipinə görə digər yağ məhsullarından müəyyən qədər fərqlənir, lakin yaxşı plastikliyə və yaxılma qabiliyyətinə malikdir. Kərə yağı kimi onlar da, şirin və turş, duzlu və duzsuz, dad komponentləri ilə olan növlərə bölünür.

1.3. Yağın qidalılıq dəyəri

Məhsulların qida dəyəri onların tərkibində kaloriliyi, bioloji dəyəri və onun dad dəyərlərini müəyyən edən maddələr kompleksinin olması ilə bağlıdır.

İnək yağıının qida dəyəri onun keyfiyyətliliyi (zərərsizliyi), enerji dəyəri, qidalı və bioloji aktiv maddələrin miqdarı, mənimsənilməsi, organoleptii və fizioloji dəyəri ilə xarakterizə olunur. Qidalanma dəyəri dedikdə yağıın kimyəvi tərkibinin yaşlı insanın balanslaşdırılmış qida formuluna uyğunluğu nəzərdə tutulur. Nəticədə, yağıın qida dəyəri daha çox insan orqanizminin qida maddələrinə olan ehtiyaclarını təmin edir və onun kimyəvi tərkibi balanslaşdırılmış qida formuluna uyğun gəlir.

Qida dəyərinə görə inək yağı əsas qida maddələrinin daha az balanslaşması nəticəsində süd, pendir və turş süd məhsullarından geri qalır - yüksək miqdarda yağa malik olsa da, onda zülallar, karbohidratlar, mineral maddələr və suda həll olan vitaminlər azdır.

Eyni zamanda, yağlar çox mühüm polidoymamış yağı turşularının, yağda həll olan vitaminlərin, fosfolipidlərin daşıyıcısı və tədarükçüsüdür.

Yağda həll olan vitaminlərin əhəmiyyəti xüsusilə yüksəkdir: A vitamini görmə pururasının formalması, gənc orqanizmin hüceyrələrinin böyüməsi üçün vacibdir; D vitamini - bioloji membranlar vasitəsilə kalsium və fosforun nəqlini təmin etmək, raxitin qarşısını almaq üçün; E vitamini - bioloji antioksidant kimi xidmət göstərir. Kərə yağıının hazırlanması prosesində A və D vitaminlərinin miqdarı demək olar ki, dəyişmir. Onlar yalnız 120°C -dən yuxarı temperaturda parçalanır. Yağ istehsalında E vitamini itkisi xammalda onun ilkin miqdarının 80% - ni təşkil edir. Süd yağıı insan orqanizminə A vitamininin daxil olmasının əsas mənbəyi hesab olunur.

Yağıın qida dəyərini, onun tərkibində olan fosfolipidlər, xüsusilə də yağı kürəciklərinin lesitini daha da artırır. İnsan orqanizmində fosfolipidlər bir çox maddələrlə qarşılıqlı əlaqə qurur. Zülallarla birlikdə onlar insan orqanizminin hüceyrə membranlarının qurulmasında iştirak edirlər.

Yağıın fizioloji dəyəri onun içindəki ayrı-ayrı maddələrin sinir, ürək-damar, həzm və insan orqanizminin digər sistemlərinə təsiri və infeksion xəstəliklərə olan müqaviməti ilə xarakterizə olunur. Kərə yağıının fizioloji dəyəri

bir çox hallarda onun tərkibində həm lesitin, xolesterin maddəsinin olması ilə müəyyən olunur.

Xolesterin öd turşularının formalaşmasında başlanğıc komponentdir. O, böyrəküstü vəzin hormonlarının, D vitamininin əmələ gəlməsində iştirak edir, qan cisimciklərinə qarşı qoruyucu təsir göstərir, antitoksin kimi çıxış edə bilər. Ancaq yağda onun miqdarının çox olması ateroskleroza səbəb ola bilər. Yağda xolesterinin miqdarı 0,2%-dən çox olmamalıdır.

Beləliklə, inək yağının nisbətən yüksək bioloji dəyəri polidoymamış yağ turşularının, fosfolipidlərin, yağda həll olan vitaminlərin miqdarı və onun yaxşı mənimsənilməsi ilə bağlıdır. Qarışiq bəslənmə zamanı süd yağının mənimsənilməsi orta hesabla 93-98% təşkil edir.

Süd yağı aşağı ərimə ($27-34^{\circ}\text{C}$) və bərkimə ($18-13^{\circ}\text{C}$) temperaturuna malikdir. Bu, süd yağının həzm sisteminə keçməsi üçün daha asan mənimsənilən mayəyə çevirir, bu da onun üstünlüklərindən biridir. Buna görə də, həzm orqanlarının funksional pozğunluqları olan xəstələr üçün, xüsusən də qaraciyər xəstəliyi, öd kisəsi xəstəlikləri, həmçinin körpələrin qidalanması üçün məsləhət görülür.

Yağın enerji dəyəri (kaloriliyi) bədənin fizioloji funksiyalarını təmin etmək üçün istifadə olunan yağların, karbohidratların və zülalların bioloji oksidləşməsi zamanı əmələ gələn enerji miqdarını xarakterizə edir. Yağın enerji dəyəri 2111-dən 3113 kCoul arasında (yağlılığı aşağı olan yaqlarda bir qədər az).

Yağın organoleptik dəyəri onun spesifik, özünəməxsus dad və qoxusu, xoşagələn rəngi və plastik konsistensiyasından ibarətdir.

Yağ, xüsusiylə də, ərinmiş yağ, süd yağı konsentratı və konserv yağı nisbətən yüksək saxlanma qabiliyyəti ilə xarakterizə olunur.

XXI əsrin əvvəllərində yağların çeşidi əhəmiyyətli dərəcədə genişlənmişdir və yaxın vaxtlarda yerli yaqlara tələbatın artacağı gözlənilir.

1.4. Kərə yağının texnologiyası: xammal, istehsal üsulları, keyfiyyət

Kərə yağı uzun illər yağ konsentratı kimi qiymətləndirib qəbul edilirdi və onun tərkibi məhz bu mövqedən əsaslandırılırdı, süd zülallarına, karbohidratlara və digər makro- və mikrokomponentlərə malik olan süd zərdabının sonrakı emalı və müəyyən miqdarının hissəciklərə ayrılması ilə süddən yağ fazasının konsentrat şəklində çıxarılmasını nəzərdə tutan istehsal texnologiyası işlənib-hazırlanırdı.

Kərə yağının istehsalı üçün əsas xammal süddən separasiya yolu ilə əldə edilən qaymaqdır. Qaymaq orqanoleptiki göstəricilərinə görə təmiz, zəif şirintəhər dad və qoxuya malik olmalıdır, bu da inək südündən qaymağa keçən yağlılıq və dad-ətir maddələrinin tərkib xüsusiyyətləri ilə müəyyən edilir. Əsas dad-ətir maddələrinə sərbəst yağ turşuları, karbonil birləşmələr, laktalar, sərbəst aminturşular, lakoza aiddir ki, onlar qaymağın sonrakı emal emal zamanı onun dad buketinin formalaşması üçün əsasdır. İstifadə olunmuş qaymaq bircins konsistensiyaya malik olmalı, dondurulmuş və həddən artıq çalınmış olmamalıdır. Qaymaqda yağ fazası səpələnmiş vəziyyətdə - lipoprotein membranları ilə əhatə olunmuş müxtəlif ölçülü (1-10 mikron) yağ kürəcikləri şəklindədir [5]. Membranların bütövlüyü yağın oksidləşməsinin qarşısını alır, saxlanma prosesində və sonrakı istilik emalı zamanı qaymağın sabitliyini müəyyən edir. Onların bütövlüğünün pozulması yağ fazasının vaxtından əvvəl oksidləşməsinə gətirib çıxarır ki, bu da belə qaymaqdan aşağı saxlanma qabiliyyətinə malik yağın alınmasına səbəb olur.

Qaymağın xarakterik göstəricilərinə onların tərkibi və fiziki-kimyəvi xassələri, o cümlədən yağın kütlə payı və QYSQ, sıxlıq, özlülük, istiyədavamlılıq, turşuluq və s. aiddir. Yağlarının istehsalı üçün ən vacib olanları yağın kütlə payı və istiliyə davamlılıq xassəsidir ki, onlar məhsulun çıxımına xammal vahidi və onun istilik emalı parametrlərinin seçilməsindən başlayaraq birbaşa təsir göstərirlər. Yağlar üçün bir qayda olaraq yağın kütlə payı 30-55% (yağın istehsal üsulundan asılı olaraq) olan südün separasiyasından əldə edilən

qaymaqdan istifadə edirlər. Qaymağın istiliyə davamlılığı yüksək olduqda onların pasterizasiyası üçün yüksək temperatur rejimləri istifadə edə bilər, bu bir tərəfdən alınan yağıñ təhlükəsizliyinə zəmanətdir, digər tərəfdən ona xas olan dad buketinin formalaşmasını təmin edir.

Məlum olduğu kimi, pasterizasiya qaymağın tərkibinə daxil olan üzvi birləşmələr arasında termodinamik tarazlığın pozulmasına gətirib çıxarır və müxtəlif kimyəvi reaksiyaların baş verməsini müəyyən edir.

Belə ki, yüksək temperaturda emal zamanı (90°C) süd zülalının makromolekullarının parçalanması baş verir, disulfid rabitələri qırılır və sərbəst sulfidril birləşmələri - SH qrupları əmələ gəlir. Onların hasil qaymaqda və yağda pasterizasiya prosesində formalaşan dadın ən mühüm komponentidir.

Eyni zamanda qismən laktoza və yağ parçalanır, onların komponentlərinin qarşılıqlı təsiri zamanı kükürd tərkibli birləşmələr, sərbəst uçucu yağ turşuları, karbonil birləşmələri, laktonlar da daxil olmaqla, yağıñ dad və qoxusunun formalaşmasında iştirak edən uçucu və uçucu olmayan birləşmələrin sırası xeyli genişlənir. Qaymağın pasterizasiyası zamanı baş verən proseslər geri dönməyən proseslərdir, buna görə də keyfiyyət və kəmiyyət baxımından pasterizə edilmiş qaymağın dad-ətir maddələrinin (DƏM) spektri xam qaymağın spektrindən fərqlənir. İstiliyə davamlılığı az olan qaymağa yüksək temperaturlu pasterizasiya rejimlərini tətbiq etmək, eləcə də onlara xas olan dad buketini formalaşdırmaq mümkün deyildir. Belə rejimlərdən istifadə edildiyi halda zülalların denaturasiyası və pasterizatorun qızan səthilə temasda olması nəticəsində qaymaqda "yanmış dad" formalaşır. Eyni zamanda, qaymaqda QYSQ miqdarı azalır ki, bu istehsal zamanı yağıñ israfına səbəb olur. Bundan başqa, sərbəst yağıñ qismən ayrılması baş verir ki, bu yağı artıq emal prosesinin gedisində oksidləşməyə başlayır[7].

Kərə yağıñın texnologiyasının əsasını alınmış qaymağın yağı fazasının konsentratlaşdırılması təşkil edir. Yağı fazasının konsentratlaşdırılması üçün iki üsul mövcuddur: *müəyyən temperatura qədər soyudulmuş qaymağın çalınması* –

bu zaman aralıq məhsul kimi yağı dənələrinin yaranması və *isti halda qaymağın separasiyası* -aralıq məhsul kimi yüksək yaqlılığa malik, tərkib etibarilə kərə yağına yaxın, dispersiya tipinə görə (suda yağı) ondan heç fərqlənməyən qaymağın alınması.

Kərə yağıının müxtəlif üsullarla istehsalının əməliyyat sxemlərinə daxildir:

- yüksək yaqlılığa malik qaymağın (YYQP)əmələ gəlməsi ilə yağıın alınması zamanı – qaymağın pasterizasiyası, qaymağın separasiyası və YYQ alınması, YYQ-ın nəmlik, yaqlılıq və SOMO görə normallaşdırılması, YYQ-n yağa çevrilməsi, onun quruluşunun stabillaşdırılməsi və çəkilib qablaşdırılması;
- qaymağın çalınması üsulu ilə (QC) yağıın alınması zamanı –qaymağın pasterizasiyası, soyudulması və qaymağın fiziki yetişməsi, onun qaz fazasının iştirakı ilə çalınması, yağı dənələrinin emalı və tərkibinin standartlaşdırılması ilə eyni zamanda məhsulun plastikləşməsi, yağıın çəkilib qablaşdırılması [7].

Yeni hazırlanmış yağıın xassələri onun istehsalının texnoloji prosesinin xüsusiyyətləri ilə müəyyən edilir. İstehsalın ilk (klassik) üsulunda, texnoloji proses 5-15 °C temperaturda baş verir, yəni, məhsulun istehsalı prosesində onun strukturunu demək olar ki, tamamilə formalaşır və məhsulun yağı fazının kristallaşması tamamlanır. ikinci üsulda - yüksək yaqlılığı olan isti qaymaq 60-95°C-dən 12-15°C-yə qədər olan temperaturda eyni zamanda intensiv qarışdırılmaqla sürətlə soyudulur, fazaların dövretməsini və süd plazmasının ayrılmısını, bu zaman yağıın strukturunun qismən formalaşmasını və yağı fazasının kristallaşmasını təmin edir. Aparatın çıxış hissəsində məhsulun eyni temperaturunda kərə yağı müxtəlif fiziki və mexaniki xüsusiyyətlərə malikdir, bu da onun quruluşunun formalaşması xüsusiyyətləri ilə izah olunur. YYQP üsulu alınmış yağı aparatının çıxışında maye kütlə halında olur, bir müddət sonra bərkiyir, QS üsulu ilə alınan yağı isə çıxışda elə kərə yağı formasında olur[6].

Hazır məhsulun strukturunun formalaşması prosesinə nəzarət yağıın QS üsulu ilə istehsalı zamanı artıq qaymağın fiziki yetişmə dövründə başlayır və

dövri (DYM) və ya fasiləsiz yağı hazırlayan (FYM) maşınlarda hazırlanması prosesində başa çatır [4]. Bu, kərə yağı istehsalçıları üçün cəlbedicidir. Bundan əlavə, bu üsul hazırlanan məhsulu istehsal prosesində dərhal qablaşdırmağa imkan verir. Lakin istifadə edilən avadanlıqların xüsusiyyətləri və imkanları onun əsasında kərə yağının geniş çeşidinin istehsalını məhdudlaşdırır. Lakin istifadə edilən avadanlıqların xüsusiyyətləri və imkanları onun əsasında kərə yağının geniş çeşidinin istehsalını məhdudlaşdırır. DYM üsulundan istifadə zamanı yaxşı nəmlik paylanması ilə hazırlanmış keyfiyyətli kərə yağının alınması yağıñ kütłə payı 80%, FYM üsulunda isə 70% (müxtəlif quruluşa malik aparatlarda 61,5%) olduqda təmin edilir. Onların istifadəsi ilə dad komponentləri olan kərə yağı və aşağı yağlılığı malik olan yağ almaq demək olar ki, mümkün deyil. YYQP üsulu ilə yağıñ istehsalı zamanı strukturun formalasması prosesinin idarə edilməsi yalnız yağ hazırlayan maşının iş rejimlərinin tənzimlənməsi ilə məhdudlaşır (aparatın girişində YYQ-ın temperaturu, onun çıxışında yağıñ temperaturu və aparatın gücü). Yağ hazırlayan maşından çıxdıqdan sonra, yəni, tarada proses öz-özünə davam edir. Buna görə də, iş rejimi elə qurulmalıdır ki, yağıñ strukturunun formalasması prosesləri əsasən yağı hazırlayıcı maşında baş versin [6].

Strukturun yaranması prosesinin mürəkkəb olmasına baxmayaraq, bu üsul kərə yağı və ona oxşar məhsulların istehsalçıları üçün daha maraqlıdır. Bu istifadə olunan xammal və əldə edilən məhsulun tərkibinin nisbətən böyük dəyişkənliliyi ilə izah olunur. Yağıñ istehsalı zamanı xammal qismində nəinki müxtəlif yağlılığı olan qaymaqdan (50% və daha çox), həmçinin kərə yağı, süd yağı və süd zərdabı əsasında alınan (təbii və ya bərpa edilmiş) kombinə edilmiş süd-yağ dispers sistemlərindən, elə cə də tərkibinə yağılı qaymaqdan başqa dad komponentləri, süd-zülal, qida və funksional əlavələr daxil olan normallaşdırılmış qarışıqlardan istifadə edilməsi mümkündür.

1.5 Yağın qüsurları və onun yaranma səbəbləri

Bütün mümkün yağ qüsurları orqanoleptiki üsulla müəyyən edilir. Yağın xarici görünüşündə boyaların düzgün istifadə edilməməsi və emalın qeyri-düzgün, lazımı qədər aparılmaması nəticəsində yaranan mərmərə oxşar damarlar görünə bilər. Emal dövründə yağın çirkənməsi səbəbindən kiflənmə baş verə bilər. Yağın konsistensiyasında aşağıdakı qüsurların olması mümkündür: ovulan, yaxılan, qumlu.

Ovulan konsistensiya ən çox qış ayında müşahidə olunur. Bu qüsuren səbəbi yağ kütləsi hissəciklərinin birləşməsinə malik olan gliseridlərin böyük kristallar şəklində kristallaşmasıdır ki, bu da südün qış ayında olein turşusunun az miqdarda olması ilə əlaqədardır. Bu qüsuren görünməsinin qarşısını almaq üçün, pasterizasiyadan sonra qaymağı yağıñ xırda şəkildə kristallaşmasına nail olmaq üçün yaxşı soyutmaq lazımdır.

Yaxılan konsistensiyalı yağ ən çox yay mövsümündə müşahidə edilir, buna səbəb doymamış yağ turşularının yüksək miqdarıdır, onlar ətraf mühit temperaturunda maye halda olur. Bu çatışmazlığı aradan qaldırmaq mümkünür, bunun üçün qaymağı yetişmə dövründə zəif temperaturda (16 -17 °C) soyutmaq və olein turşusunun yağ kürəciklərindən kənarlaşmasının qarşısını almaq lazımdır. Lakin qaymağın çalmazdan bir müddət əvvəl, kristallaşmanın tamamlamaq və yağ itkisinin qarşısını almaq üçün soyutma temperaturunu 8-10 °C-ə çatdırmaq lazımdır. Bəzən yağıñ yaxılan konsistensiyası onun uzun müddətli emalının nəticəsidir.

Qumlu yağ o zaman alınır ki, qaymağın müxtəlif formalarda bir qabdan digər qaba tökülməsi zamanı yağ dənələri əmələ gəlsin. Yağ dənələri pasterizasiya zamanı əriyir, sonra isə soyudulma zamanı onlardan bu dadı yaradan böyük kristallar formalaşır. Dad qüsurları, bakterioloji proseslərin, həmçinin kimyəvi dəyişilmələrin nəticəsi də ola bilər.

Qaxsıma - ən məşhur qüsurdur. Yağın hidrolizi nəticəsində baş verir, bu zaman yağ, kapron və kəskin qoxusu olan digər uçucu turşuların əmələ gəlir. Əsas səbəbi mikroorqanizmlər tərəfindən istehsal olunan lipazalardır.

Turş dad - oksidləşmə bakteriyalarının həddindən artıq inkişafı və yağın kifayət qədər yuyulmaması səbəbindən yarana bilər.

Pendir dadı - proteolitik bakteriyalar tərəfindən kazeinin parçalanması nəticəsində ortaya çıxır.

Maya dadı - daxil olan maya göbələklərinin qaymağa düşməsi səbəbindən laktozanın spirtə qıcqırması nəticəsində ortaya çıxır.

Kiflənmə dadı - saxlanılan yaqlarda daha çox kiflərin poliferasiyası nəticəsində əmələ gəlir.

Səməni dadı - nadir hallarda, bəzi süd turşusu bakteriyaların həyat fəaliyyətinin nəticəsində yaranır.

Metal dadı - yağda mis və dəmirin miqdarı çox olduqda əmələ gəlir. Bu adətən digər qüsurların (məsələn, şor dad və balıq dadı) qarşısını alır.

Duzlu dad- işıq, turşuluq və metalların təsirindən yağda peroksidlərin toplanması nəticəsində əmələ gəlir.

Balıq dadı- lesitinin parçalanması və trimetilaminin yaranmasının nəticəsidir. Duzlar, turşuluq bu prosesi sürətləndirir.

Üfunətli dad və qoxu - yağın digər məhsullarla bir yerdə və ya havalanmayan otaqda saxlanması zamanı ortaya çıxır. Yağ asanlıqla hər hansı bir qoxunu udur. Yem dadı, inəklərinin kəskin qoxulu bitkilərlə qidalanması nəticəsində ortaya çıxa bilər ki, süddən emalı zamanı da bundan qurtulmaq çətindir.

Qüsurların qarşısını almaq üçün süd istehsalı və ondan yağ emalı texnologiyasının bütün tələblərinə riayət etmək lazımdır. Pasterizəni düzgün aparmaq, avadanlıqları hərtərəfli dezinfeksiya etmək, təmiz sudan istifadə etmək lazımdır. Yağı hava, işıq düşməyən otaqlarda saxlamaq lazımdır. Yağda oksidləşmə proseslərinin katalizatoru olan metallar olmamalıdır.

II FƏSİL. EKSPERİMENTAL HİSSƏ

2.1. Tədqiqat obyekti

Yağ mikroorganizmlərin inkişafı üçün əlverişli mühitdir, tərkibində onların inkişafı üçün zəruri olan bütün qidalı maddələr (zülallar, yaqlar, karbohidratlar, tuzlar və s.) vardır. Bundan əlavə, yağda mikroorganizmlərin həyat fəaliyyəti üçün lazım rütubət vardır. Bu baxımdan, saxlanılma zamanı yağıın keyfiyyəti daha çox mikrobioloji proseslər nəticəsində dəyişir. Belə ki, piy – yağıın əsas komponenti olub, mikroorganizmlərin istifadəsi üçün əlçatmadır, buna görə də, mikrobioloji proseslər əsasən, zülalların, süd şəkəri, süd turşusu, duz və digər maddələrin turşumuş süd yağında həll olan məhlulundan ibarət olan yağı plazmasında inkişaf edir. Yağıın istehsalı zamanı onun separasiyası, saxlanması və qaymağıın emalı mərhələlərində onların əhəmiyyətli dərəcədə çoxalması baş verir.

Magistr işimdə tədqiqat obyekti olaraq "Voloqodskoe", "Krestyanskoe" və "Lyubitelskoe" yaqlarını istifadə etmişəm.

"Voloqodskoe" kərə yağı duzsuz şirin kərə yağı növünə aid olub, 16% nəmliyi vardır. O 1-ci növ təzə qaymağın yüksək temperaturun ($97\text{-}98^{\circ}\text{C}$) təsirindən yaranan spesifik dadı və ətri ilə səciyyələnir. Temperaturun təsirindən yağda sulfhidril qrupları və laktonlar yaranır ki. Onlarda yağa xüsusi qoz dadlı verir.

"Krestyanskoe" kərə yağı, qaymaqdan hazırlanan qatlaşdırılmış süd yağıdır. O şirin kərə yağı növünə aid olub, iki növdə istehsal olunur: duzsuz və duzlu. Bu kərə yağı həmişə faydalı olub, zəngin və faydalı tərkibi ilə səciyyələnir. Onun tərkibində 150 yaxın yağ turşusu vardır ki, onundan da 20-si insan orqanizminin inkişafı üçün çox lazımlıdır. Qeyd etmək lazımdır ki, 1 kq kərə yağı hazırlamaq üçün 25 litr təbii inək südü lazımdır. 100 qməhsulda 75% yağı vardır.

"Lyubitelskoe" yağı yalnız təzə təbii qaymaqdan hazırlanır. Onun tərkibinə daxil olan əvəzolunmaz yağ turşuları uüaqların normal inkaşafı üçün vacib olmaqla bərabər, onda olan A və E vitaminləri bütün yaş qrupları üçün də vacibdir.

2.2. Tədqiqat metodları

2.2.1. Tədqiqat üçün nümunənin götürülməsi

Tədqiqat üçün ağır iki-üç yerindən təmiz şup cihazı ilə 10-15 q olmaqla nümunələr götürür, steril bankalara yerləşdirilir, ağını şüşə tıxacla kip bağlayırlar. Kif göbələklərinə görə sınaq apardıqda, ağır səthindən, xüsusilə də adı gözlə və ya böyüdücü ilə göbələk mitselisinin göründüyü yerlərdən qəşinaraq nümunə götürülür. Tədqiqatdan əvvəl, kərə yağını 40-50 °C-yə qədər qızdırılan bankada, su hamamında əridirlər. Ərinmiş yağıdan, yaxşıca qarışdırıldıqdan sonra, steril pipetlə 1 ml götürür və içində 9 ml steril su olan, 40 °C-dək qızdırılmış sınaq şüşəsinə qoyurlar. Beləliklə əldə edilmiş M-1 məhlulundan bütün sonrakı məhlulları (M-2, M-3, M-4, M-5) hazırlayırlar. Müvafiq məhlullardan aşağıdakı elektiv mühitlərdə əkmələr qoyurlar: bakteriyaların ümumi sayını hesablamaq üçün - hydroliz edilmiş südlü aqar və ya ət-peptone agarında, ferment bakteriyalarını hesablamaq üçün - süd aqarında, süd turşusu bakteriyalarını hesablamaq üçün - hidrololizə edilmiş üzsüz süd və təbaşirli aqarda, mayaların sayını hesablamaq üçün - streptomisinli üzüm şirəsi aqarında, fermentasiya titrini hesablamaq üçün Kessler mühitində [27].

Şirin və turş kərə yağında mikrobioloji göstəricilərin tədqiqi üçün "Voloqodskoe", "Krestyanskoe" və "Lyubitelskoe" yaqlarından nümunələr götürürük. Hər yağıdan 15-20 q götürərək steril qaba yerləşdirib ağını steril probka ilə bagladıq. Tədqiqatdan əvvəl nümunəni su hamamının üzərində 40-45°C temperaturda ərdib homogen emulsiya yaranana qədər qarışdırıldıq. Sonra steril pipetka ilə 10 sm götürübüzərinə 90 ml steril natrium xlorid məhlulu əlavə

edirik və 1:10 nisbətində durulaşma aldıq. Birinci durulaşmadan (1:10) 1:100 və s. alırıq.

Probirkaya 1 sm işçi göy metilen məhlulu və 20 ml tədqiq olunan yağı nümunəsi əlavə edib rezin probka ilə bağlayır və ehtiyatla 3 dəfə çevirərək qarışdırıldıq. Nümunələri suyunun temperaturu $37\pm 1^{\circ}\text{C}$ olan reduktaza yerləşdiririk.

2.2.2. Tədqiqat metodları

Magisrt işində tədqiqatların aparılması üçün fiziki-kimyəvi və mikrobioloji tədqiqat üsullarından istifadə edilmişdir.

Yağın, nəmliyin, xörək duzunun miqdarının təyini – [3]

Baktiriyaların ümumi miqdarı, proteolitik bakteriyalar, mayalar, kiflər, mezofil aerob və fakultativ anaerob bakteriyalar –[3,27].

Proteolitik bakteriyaların miqdarı şirin kərə yağı üçün 10-1 –dən 10-4 kimi, turş kərə yağı üçün isə 10-1-dən 10-3-ə kimidurulaşdırma 1cm^3 süd aqarında əkilmə ilə təyin edilir. Bunu üçün əkin materialı ilə olan qabı temperaturu $30\pm 1^{\circ}\text{C}$ olan termostata yerləşdirir və 24 saat ərzində inkubasiya edilir. Proteolitik bakteriyalar mikroorqanizmlərin təsirindən zülalların parçalanması nəticəsində yaranan koloniyanın ətrafında ağarmış hissələrin olmasına gərə müəyyən edilir [27].

Kiflərin və mayaların miqdarını 10-1-dən 10-2 kimi durulaşdırılmış yağı və sonra suslo-aqar əlavə edilərək Petri qabında əkməklə müəyyən edilir [3,27].

MAFAnM miqdarını 10-2-10-4 durulaşdırmaqla petri qabında MPA ilə birgə əkməklə müəyyən edilir [3,27].


III FƏSİL. TEXNOLOJİ-TƏDQİQAT HİSSƏ.


3.1. Yağların istehsal texnologiyası

Kərə yağına olan yüksək tələbat istehsalçıları ilkin olaraq xam süd məhsullarının buraxılmasına yönəlsələr də, hazırda müəssisələrini kərə yağı istehsali üçün avadanlıqla tamamlayaraq buraxılan məhsul çeşidini genişləndirir.

Kərə yağının istehsal texnoloji prosesi olduqca mürəkkəbdir və bir neçə vacib mərhələlərdən ibarətdir. Onların həyata keçirilməsi üçün südün və qaymağın separasiyasını, onların yetişməsini və mayalanmasını (zəruri hallarda), yağın hazırlanması və onun qablaşdırılmasını təmin edən avadanlıqlar tələb edilir.

Yağ iki üsulla istehsal olunur: qaymağın çalınması və yüksək yağlı qaymağın əmələ gəlməsi. Birinci üsulda orta yağlı qaymağın çalınması zamanı yağ dənəcikləri alınır, mexaniki emaldan sonra yağa çevirilir (şəkil 2). İkinci üsulda, ikiqat separasiya (ayırma) yolu ilə yüksək yağlı qaymaq əldə edilir, bu, yağ hazırlayan aparatda çalınmadan mexaniki emala məruz qalır (şəkil 3).





Şəkil 2. Qaymanın çalınması ilə kərə yağıının istehsalının texnoloji sxemi

Südün qəbulu



Südün təmizlənməsi



Südüns soyudulması (+ 8⁰C)



Rezervasiya (4-5⁰C)



Südün isidilməsi (35-40⁰C)



Separasiya



Qaymaq (35-40% yağılıqlı) **Yağsızlaşdırılmış süd (0,05%yağılıqlı)**



Qaymağın pasterizasiyası (85-90⁰C)



Qaymağın dezodorasiyası (85-95%, 0,02-0,04MPa)



Separasiya (70-80⁰C) – paxta



Yüksək yağılıqlı qaymağın normallaşdırılması (72, 5%)



Yüksək yağılıqlı qaymağın istilikmexaniki emalı (11-14⁰C)




Qablaşdırma



**Termostatlaşma
(5+5⁰C,3-5 sutka)**

Şəkil 3. Yüksək yağılı qaymağın əmələ gəlməsi ilə kərə yağıının istehsalının texnoloji sxemi

Qaymağın çalınması üsulu ilə yağıн istehsalı prosesinə aşağıdakı əməliyyatlar daxildir: südün qəbulu və çeşidlənməsi, onun separasiyası, qaymağın çalınmağa hazırlanması və çalınması, yağ dənələrinin yuyulması, işlənməsi, qablaşdırılması və saxlanması.



Səkil 4. Qaymağın çalınması ilə kərə yağıının istehsalının texnoloji sxemi.

3.1.1. Südün qəbulu və çeşidlənməsi

Dövlət standartının tələblərinə cavab verən hər hansı süd yağı emalı üçün uyğun sayıla bilər. Qida rasionu daha zəngin və müxtəlif yemlərdən ibarət olan inəklərdən alınmış yüksək dərəcədə yağlılığı, iri yağı dənələrinə malik südə üstünlük verilir. Yemlərin tərkibində yağı turşularının nisbəti yüksək keyfiyyətli yağı əldə etmək üçün xüsusilə vacibdir, onlar yağıın kimyəvi tərkibini,

xüsusiyyətlərini və saxlanmağa davamlılığını müəyyən edən maddələrdir. Yemlərdə yağıda həll olan çox sayıda vitaminlərin olması onların yağıda yüksək miqdarını müəyyənləşdirir. Bu yağı daha yaxşı saxlanılır, çünki vitamin A antioksidandır.

Cədvəl 2

Emal edilən südün orqanoleptiki göstəriciləri

Göstəricilər	Südün sortuna uyğun normalar			
	əla	birinci	ikinci	sortsuz
Konsistensiya	Çöküntüsüz və lopasız həmcins məhlul.Dondurulmaya icazə verilmir			Zülal lopaları və mexaniki qarışıqlar olur
Dadi və iyi	Təmiz, təbii südə xas olan kənar dad və iysiz			Kəskin yem dadı və iyi hiss olunur
Rəngi	Ag rəngdən açıq krem rəngə qədər			Aşıq boz krem rəngdən boz rəngə qədər

Cədvəl 3

Emal edilən südün fiziki-kimyəvi göstəriciləri

Göstəricilər	Südün sortuna uyğun normalar			
	əla	birinci	ikinci	sortsuz
Turşuluq, $^{\circ}\text{T}$	16-dan 18-ə qədər	16-dan 18-ə qədər	16-dan 21-ə qədər	15-dən az, 21-dən çox
Təmizlik qrupu, aşağı olmamalı	I	II	III	IV
Sıxlığı, kq/m^3 , az olmamalı	1028,0	1027,0	1027,0	1026,9 –dan az
Donma temperaturu, $^{\circ}\text{C}$	- 0,520 –dən yeksək olmamaqla			0,520 –dən yeksək

Cədvəl 4

Emal edilən südün mikrobioloji göstəriciləri

Göstəricilər	Südün sortuna uyğun normalar		
	əla	birinci	ikinci
MAFAnM,KOE/q	$3 \cdot 10^5$	$5 \cdot 10^5$	$4 \cdot 10^6$
Süd kütləsində patogen mikroorqanizmlərin, o cümlədən Salmonellərin olmasına icazə verilmə, q	25	25	25
1 sm^3 -da somatik hüceyrələr, mindən çox olmamaqla	$5 \cdot 10^2$	$1 \cdot 10^3$	$1 \cdot 10^3$

Əgər emal müəssisələri süd yox, qaymaq hazırlayırsa, onda qəbul zamanı onları çeşidləyirlər (cədvəl 5).

Cədvəl 5

Qaymağın sortları

Qaymağı n sortu	Dadı və iyi	Konsistensiyası	Turşuluğu ⁰ T,çox olmamalı	Yağ, %	Qaynama üçün nümunə
1	Təmiz, təzə qoxulu , şirin dadlı, kənar dad və iysız	Homogen, normal, yağ hissəcikləri və mexaniki qarışıqlar yoxdur, dondurulmamışdır	14	35	Zülal lopaları yoxdur
2	Bir az yem və kənar dadlar hiss olunur	Homogen, yağ dənəciklərinə rast olunur, mexaniki qarışıqlar, dondurulma izləri yoxdur	17	35	Bəzi zülal lopaları çökmüşdür

Dövri olaraq qaymaq bir reduktaza sınağı qoyulmaqla bakterialoji yoxlamadan keçirilir. Cədvəl 5-də göstərilən tələblərə cavab verməyən qaymaq normadan kənar hesab edilir. Aradan qaldırıla bilən qüsurlar (yuxarı turşuluq, zəif kənar qoxular) olduqda qaymaq yuyulmağa məruz qalır. Bunun üçün qaymağın bir hissəsinə 6 hissə təmizlənmiş və 40°C-yə qədər soyudulmuş su

əlavə edilir, qarışdırılır və separasiya edilir. Su fazası lazımsız parçalanma məhsullarını və süd turşusunu özü ilə aparılır. Qüsurlar qeyri-yağ fazası ilə əlaqədardırısa, yuyulma tərsinə həyata keçirilir. Qeyd etmək lazımdır ki, yuyulma əhəmiyyətli yağ itkilərnə səbəb olur və heç də həmişə qüsurları aradan qaldırmır. Buna görə də, qüsurların qarşısını almaq lazımdır.

Cədvəl 6

Qaymanın kimyəvi tərkibi

Göstəricilər	Müxtəlif yağılıqlı qaymaq		
	Orta yağılıqlı	Yüksək yağılıqlı	Yağlı
Yağ, %	35,0±5,0	50,0±5,0	70,0±5,0
Su, %	58,06±8,1	45,1±4,5	27,2±2,0
QYSQ, o cümlədən:	6,94±0,9	4,9±0,5	2,8±0,5
zülallar	2,3±0,3	1,64±0,15	1,2±0,1
laktozalar	3,6±0,1	2,7±0,1	1,0±0,1
kül	0,35±0,01	0,26±0,01	0,15±0,1
Fosfolipidlər, mq%	206,5±5,0	185,0±5,0	135,0±3,0
Xolesterin, mq%	104,6±5,0	120,0±5,0	180,0±5,0

Bəzən kənar qoxuları aradan qaldırmaq üçün qaymayı havalandırmaq kifayətdir. Bunu etmək üçün, 55-60°C-yə qədər qızdırılan qaymayı soyuduculardan iki-üç dəfə keçirirlər. Qoxuların aradan qaldırılması üçün ən yaxşı nəticələr vakuum-buxarlanma aparatında əldə edilir. Burada qaymaq aşağı temperaturda qaynadılır və buxarla birlikdə qoxular kənarlaşdırılır .

3.1.2. Qaymanın çalınma üçün hazırlanması və çalınmaya təsir edən amillər

Qaymanın çalınma üçün hazırlanması normallaşdırma, pasterizə, soyutma əməliyyatlarından və fiziki yetişmənin keçirilməsindən ibarətdir.

Normallaşma. Müxtəlif növ kərə yağı almaq üçün müəyyən bir yağlılığa malik qaymaq lazımdır. Şirin kərə yağı üçün qaymağın yağlılığı 32-37% olmalıdır. Əgər bundan azdırsa, onu gaha yağılı qaymaq əlavə etməklə normallaşdırırlar. Yağlılıq yüksəkdirsə, əksinə yaqsız qaymaq əlavə edirlər.

Pasterizasiya. Pasterizasiyanın məqsədi - patogen mikroorganizmlərin tamamilə məhv edilməsi, qalıq mikrofloranın maksimum azaldılması, yağın pisləşməsini sürətləndirən, eləcə də hazır məhsulun dad formalaşmasında iştirak edən fermentlərin fəaliyyətinin dayandırılması.

Qaymağın pasterizasiyası yalnız düzgün seçilmiş rejimlərdə yaxşı nəticələr verir. Pasterizasiya temperaturunu seçərkən, onun təkcə mikrofloraya deyil, bakterial lipaza və peroksidazaya da təsiri nəzərə alınır. Lipaza və peroksidazanın tamamilə məhv edilməsi, qaymağın bu temperaturda saxlanmadan 85°C -ə qədər qızdırılması zamanı əldə edilir. Buna görə, bu temperaturdan aşağıda qaymağın pasterizasiyasına icazə verilmir.

Şirin kərə yağını (rütubət 16%) istehsalı edilməsi yay fəslində I növ qaymaq $85 - 90^{\circ}\text{C}$ temperaturda, qışda isə $92-95^{\circ}\text{C}$ temperaturda (dezodorasiya olmadan) pasterizə edilir. İkinci növ qaymaq $92-95^{\circ}\text{C}$ -də pasterizə olunur. Uçucu maddələrin - yemək dadı daşıyıcılarının tamamilə aradan qaldırılması üçün pasterizasiya temperaturunu artırır və ya dezodorasiya tətbiq edirlər. Bu halda, II növ qaymaq payız-qış dövründə $103-108^{\circ}\text{C}$ -də, yaz-yay dövründə $100-103^{\circ}\text{C}$ -də istilik emalından keçirilir, ya da əvvəlcə $92-95^{\circ}\text{C}$ temperatura qədər qızdırılır, sonra isə ətirləndirilir.

Qaymağın pasterizə edilməsi üçün pasterizasiya –soyutma qurğularından istifadə olunur, onların tərkibinə lövhəşəkilli istilik mübadilə qurğusu, ya da borulu pasterizasiya qurğusu daxildir. Adətən, yağı istehsalı üzrə axın xətləribü qurğularla birləşdirilir. Yağı qaymağın çalınması üsulu ilə istehsalının əsas axın xətti xətti A1 – 0LO məhsuldarlığı 3000 l/s olan lövhəşəkilli pasterizə-soyutma qurğusu ilədəstləşdirilmişdir. Bu qurğunun iş məhsuldarlığını artırmaq məqsədiləxəttə borulu pasterizator qoşmaq lazımdır. O, qaymağın pasterizasiyası

üçün, lövhəşəkilli isyilik-mübadilə qurğusu isə onların bərpası və soyudulması üçün istifadə olunur.

Pasterizasiyanın səmərəliliyi üçün tövsiyə olunan rejimlərə riayət olunan zaman, yəni ilkin xam qaymaqda olan bakteriyaların miqdarına nisbətən faizlə ifadə edilmiş məhv edilən bakteriyaların miqdarı 99,5-99,9% aralığında ola bilər. Qaymanın yağılılığı artdıqda, onda yağı parçaları, selik, çirk, köpük qabarcıqları olduqda, eləcə də ilkin mərhələdə yüksək bakterial cırklənmə olduqda pasterizasiyanın səmərəliliyi azalır. Pasterizasiyanın səmərəliliyinə bakteriyaların yaşı da təsir göstərir. Bir qayda olaraq, gənc bakteriyalar uzun müddət süddə mövcud olan bakteriyalara nisbətən daha tez məhv olur. Buna görə də, süd və qaymanın aşağı temperaturlarda da uzun müddətli saxlanması arzuolunmazdır.

Pasterizasiyanın səmərəliliyini artırmaq üçün pasterizasiyaya göndərilən qaymaqda bakteriyaların miqdarı az olmalı, kənar qatışqlardan təmizləmək üçün diqqətlə filtrasiya edilməli, səmərəli qızdırılma metodlarından və mükəmməl quruluşa malik cihazlardan istifadə edilməlidir.

Qaymaqda pasterizasiyadan sonra qalıq mikroflorası adlanan, müəyyən miqdarda bakteriyalar qalır. Qalıq mikrofloranın tərkibinə kif göbələklərinin sporları, *Bac. subtilis*, *Ent. liquefacias*, *Ps. fluorescas* və s. bakteriyalar daxildir. Pasterizasiya olunmuş qaymaqda və buna görə də yağda müəyyən miqdarda parçalanmayan lipazalar qala bilər. Belə ki, yüksək yağılığa malik qaymaqdan hazırlanmış şirin kərə yağında onun miqdarı yağıñ digər növləri ilə müqayisədə bir qədər yüksəkdir.

Qaymanın dezodorasiyası. Qymağın dadını və qoxusunu düzəltmək üçün vakuum - dezodorasiyaedici qurğularда qaymanın dezodorasiya emalını həyata keçirirlər. Prosesin mahiyyəti qoxulu maddələrininqaymaqdan buxarla distillə edilməsindən ibarətdir.

Qaymanın dezodorasiyası südün dezodorasiyasından az fərqlənir və daha əlverişli şərtlər altında baş verir, belə ki, qaymaq südə nisbətən az dərəcədə

köpüklənməyə meyllidir və onların dezodoratordan kənar edilməsi üçün az güc tələb olunur.

Əvvəlcə qaymağı pasterizatorda $80\text{ }^{\circ}\text{C}$ temperaturadək qızdırılır, sonra vakuumlu dezodorasiya qurğusunda $0.04 - 0.06\text{ MPa}$ təzyiqdə dezodorasiyaya məruz qoyulur. Dezodoratorda qaymaq verilmiş yüklənmə dərəcəsində və $65 - 70\text{ }^{\circ}\text{C}$ temperaturda qaynadılır. Normal iş zamanı cihazda onun qalma müddəti $4 - 5$ saniyədir. Arzuolunmaz uçucu maddələrin tamamilə kənarlaşdırılması üçün qaymaq daha yüksək temperaturda ($92 - 95\text{ }^{\circ}\text{C}$), payız-qış dövründə $0.02 - 0.04\text{ MPa}$ və yaz- yay dövründə $0.01 - 0.03\text{ M}$ yüklənmə şəraitində dezodorasiya edilir. Dezodorasiyadan sonra, adətən qaymaq yenidən pasterizə edilir. Qaymanın $95\text{ }^{\circ}\text{C}$ -yə qədər qızdırılması nəticəsində dezodorasiyadan sonra meydana çıxan, zəif ifadə olunan dad aradan qaldırılır.

$90 - 93\text{ }^{\circ}\text{C}$ -də pasterizasiya zamanı və pasterizə edilmiş qaymanın 0.05 MPa -dan yuxarı və ya da 0.03 MPa -dan aşağı yüklənmə dərəcəsində sonrakı emalı zamanı dezodorasiya səmərəsizdir. Aşağı yüklənmə ($0.02 - 0.03\text{ MPa}$) zamanı dezodoratorda kənar dad və qoxuların yaranmasına səbəb olan maddələrin qaymaqdan kənarlaşdırılması təmin olunmur, belə ki, temperatur fərqi ($9,4 - 11,60\text{ }^{\circ}\text{C}$) qaymanın qaynaması və arzuolunmaz uçucu maddələrin çıxarılması üçün kifayət etmir.

Dezodoratorda 0.05 MPa yüklənmə (temperatur fərqi $17,7\text{ }^{\circ}\text{C}$) və çox yüksək temperaturlarda dezodoratora daxil olan qaymaqda arzuolunmaz uçucu birləşmələrlə bərabər, qaymanın və yağıın pasterizasiya dadını yaradanxeyli miqdarda digər maddələrin kənarlaşdırılması səbəbindən müsbət nəticələrə nail olunmur.

Bəzi hallarda yuxarı dərəcəli yüklənmə zamanı ($0.06 - 0.07\text{ MPa}$) zəif hiss olunan yem dadı və qoxusu əmələ gəlir. Buna səbəb qızdırılmaya davamlı olan uçucu olmayan maddələrdir və dezodorasiya zamanı məhsulda qalırlar. Orta dərəcəli yüklənmə zamanı ($0.03 - 0.04\text{ MPa}$) bu maddələrin yaratdığı yem dadi

dezodoratorda hiss edilmədən qala bilər, belə ki, qaymaqda pasterizasiya dadı dezodorasiyadan sonra saxlanılır.

3.1.3. Pasterizasiya və dezodorasiya zamanı qaymağın əsas komponentlərinin dəyişməsi

Yağ. Rütubətin 0,40-dan 5,14% -ə qədər buxarlanması nəticəsində 89 - 98 °C temperaturlarda qaymağın pasterizasiyası və dezodorasiya qurğusunda 0,06 MPa-a qədər yüksəlmə zamanı onun sonrakı emalı prosesində yağıñ miqdarı 1,7 - 4,9 % artır.

Lövhəcikili istilik dəyişdiricisində qaymağın pasterizasiyası yañ kürəciklərinin orta diametrini artmasına səbəb olur. Sonrakı dezodorasiya daha iri yañ kürəcikləri əmələ gətirir - orta ölçülü yañ kürəciklərinin (2 - 8 mkm) sayı artır və kiçik kürəciklərin (1 - 2 mkm) sayı azalır. Yañ kürəciklərinin belə paylaşması nəticəsində onların orta diametri artır.

Yüksəlmə dərəcəsi 0,02; 0,04 və 0,06 MPa -a qədər artması ilə yañ kürəciklərinin orta diametri də müvafiq olaraq 2,87-dən 3,22 və 3,42 mkm-ə qədər artır.

Pasterizasiya prosesi yañ emulsiyasının destabilleşmə dərəcəsini artırır. 90 - 93°C temperaturda pasterizə edilmiş qaymaqda destabilleşmə dərəcəsinin 3,0% -dən 6,7 % -ə qədər yüksəlməsi müşahidə edilir.

Qaymağın dezodorasiyası yañ kürəciklərinin membranlarında dəyişikliklərə səbəb olur ki, bu da yañın kristallaşmasına və kürəciklərin sabitliyinə təsir göstərir. ОДУ-3 vakuumlu dezodorasiya qurğusunda dezodorasiya zamanı qaymaqda destabilleşmiş yañın miqdarı 5,04 - 7,77 % arasında dəyişir. Qaymağın pasterizasiya temperatunun artması və dezodoratorun kamerasında yüksəlmə dərəcəsinin aşağı düşməsi ilə destabilleşmiş yañın miqdarı artır.

Zülallar və duzlar. Qızdırılma zamanı zülal maddələrinin, əsasən ikincili və üçüncü strukturlarında konformasiya dəyişiklikləri müşahidə edilir. Yüksək temperaturun təsiri ilə kazeinat - kalsium - fosfat kompleksinin tərkibi və quruluşu dəyişir. Qlükomakropeptidlər, üzvi fosfor və kalsium ondan qoparaq ayrılır, kalsium hidro-fosfat kalsium fosfata qismən çevrilməsi baş verir, kazein fraksiyalarının nisbəti dəyişir. Üzvi fosfor və kalsiumun ayrılması nəticəsində kolloid kalsium-fosfatın miqdarı artır, bu da kazeinin istiliyə davamlılığını (pixtalaşmaya qarşı) azaldır.

Pasterizasiya zərdabın tərkibində olan zülallara xeyli dərəcədə təsir göstərir. Zərdab zülallarının molekulyar quruluşunda amin turşu qalıqlarının yan zəncirlərinin arasında qarşılıqlı qüvvələrini zəifləməsi ilə bağlı olan dərin dəyişikliklər baş verir. Yüksək pasterizasiya temperaturlarında (80°C) zərdab zülallarının bir hissəsi çöküntüyə çevrilir.

Süd zülalları qaymağın pasterizasiyası prosesində zülal hissəciklərinin mənfi yüklerinin azalması ilə yaranan yüksək turşuluq və kalsium duzları arasında tarazlığın pozulması nəticəsində pixtalaşırlar. Qaymağın plazmasının (maye hissəsinin) turşuluğu nə qədər yüksəkdirsə, zülallar daha aşağı pasterizasiya temperaturunda pixtalaşır. 330 T turşuluq kritik hesab olunur, məhz bu zaman, 80°C temperaturda pasterizasiya zamanı zülalların pixtalaşması başlayır. 60°C pastörizasiya temperaturunda zülalların piəxtalaşması 440 T plazma turşuluğunda başlanır.

Pasterizasiya zamanı qaymaq plazmasının duz balansında dəyişiklik müşahidə edilir. Kalsium-hidrofosfat pis həll olan kalsium-fosfata keçir. Kalsium fosfat aqreqatlaşır və kolloid şəklində kazeinat - kalsium - fosfat kompleksinin mitseliləri üzərinə çökür, bir hissəsi pasterizatorun qızdırıcı səthinə yığılır, denaturasiyaya uğramış zərdab zülalları ilə birlikdə süd daşı deyilən çöküntü əmələ gətirir.

Vitaminlər. Qaymağın pasterizasiyası zamanı B qrupu vitaminləri, xüsusilə C vitamini qismən parçalanmaya məruz qalır. Qaymağın qızdırılması

zamanı yüksək temperaturun təsiri altında vitaminlərin miqdarının azalmasını bir çox tədqiqatçılar bu birləşmələrin moleküllərində ikiqat rabitənin olması nəticəsində onların havanın oksigeni ilə asanlıqla oksidləşməsi ilə izah edirlər. Bundan başqa, yağların oksidləşməsi zamanı formaləşən peroksid birləşmələri də vitaminlərin parçalanmasına səbəb olur. Yuxarı temperaturda E vitamini daha davamlıdır. A vitamini pasterizasiya zamanı demək olar ki, parçalanmışdır.

Qaz fazası. 90°C -də pasterizə edilmiş qaymağın 100 mq qaz fazasında $20,8\text{ mq}$ oksigen və $1,38\text{ mq}$ karbon-di-oksid (CO_2) vardır. Qaymaq qızdırıldıqda ondan, karbon dioksidi də daxil olmaqla həll olunan qazlar çıxır, nəticədə qaymağın turşuluğu $0,5 - 1\text{T}$ azaldılır. Pasterizə edilmiş qaymaq yüksək oksigen miqdarı ilə xam qaymaqdan fərqlənir, bu isə, görünündüyü kimi onun suda həll olmasının temperaturdan asılılığının az olması ilə izah olunur. Yüksək temperaturda pasterizasiya zamanı qaymaqdan daha çox həll olunan oksigen çıxarılır.

Ətirli və dadverici maddələr. Kərə yağının dadı və qoxusu qaymağın istilik emalı nəticəsində əmələ gələn uçucu və uçucu olmayan maddələrin miqdardından asılıdır. Belə ki, SH qrupuna aid sərbəst kükürd birləşmələri zülal plazmasının və yağ kürəciklərinin membranlarına daxil olan kükürd tərkibli aminturşuların qismən bərpa edilməsi nəticəsində yaranır.

Xam zülallarda sulfhidril qrupları bağlı vəziyyətdədir. Pasterizasiya zamanı onlar zülalların polipeptid zəncirlərinin boşalması nəticəsində azad olur və reaksiyaya girmə qabiliyyətinə malik olurlar. Sərbəst sulfhydryl birləşmələrin, H_2S və digər uçucu sulfhidrlərin maksimum sayı, qaymağın yüksək temperaturda pasterizasiyası zamanı formaləşir. Pasterizasiyanın xoşagələn dadı Voloqodsk yağı üçün xarakterikdir.

Aminturşular. Onlar bir çox qida məhsullarının, o cümlədən də kərə yağının dad və qoxusunun yaranmasına səbəb olan maddələrin əsas təchizatçılarından biridir.

Pasterizasiyanın nisbətən aşağı temperaturlarında ($85-90^{\circ}\text{C}$) yüksək temperaturların təsirinə qarşı həssas olan zülalların parçalanması nəticəsində sərbəst aminturşuların miqdarı artır. 115°C -yə qədərnövbəti qızdırılma zamanı yaranan aminturşular melanoidlərin, eləcə də aldehidlərin və digər ətirli maddələrin formalaşmasında fəal iştirak edirlər.

Karbonil birləşmələri. yağların dadının formalaşmasında iştirak edən aldehidlər və ketonlar, melanoidlərin yaranma reaksiyalarının gedisində aralıq məhsullar kimi formalaşır. Qaymağın pasterizasiya temperaturunun artması ilə aldehidlərin və ketonların ümumi miqdarı çoxalır. melanoidinlərin yaranma reaksiyalarının intensivliyi artdıqca qaymaqda pasterizasiya dadı meydana çıxır ki, sonrakı qızdırılma zamanı daha da güclənir və 110°C -dən yuxarı temperaturda bişirilmiş südə məxsus karamel və pasterizasiya dadına çevrilir. Bişmiş südə xas olmayan dad yağıda özünü göstərir və onu dəyərdən salır. Buna görə də, kifayət qədər səbəb olmadan qaymağın pasterizasiyası üçün yüksək temperaturtətbiq edilməməlidir.

Yüksək temperaturun təsir müddətinin az olması nəticəsində, qaymağın pasterizasiyası zamanı melanoidlərin yaranma reaksiyası, çox güman ki, sona qədər getmir və aralıq mərhələdə sona çatır. Yağın dad və ətrinin formalaşmasında yalnız yüksək temperaturlarda qaymağın pasterizasiyası zamanı 0- və y- oksid turşularından (süd yağının trigliseridlərindən ayrılan) əmələ gələn laktonlar mühüm rol oynayır. Yağda laktonların miqdarı süd yağının kimyəvi tərkibindən və istilik emalı rejimlərindən asılıdır.

Uçucu yağ turşuları. Yağ turşusu və digər turşular da yağın dad və qoxusunun formalaşmasında iştirak edirlər. Onların miqdarı qaymağın tərkibindən, istilik emalı rejimlərinə və deodorizasiya zamanı yüksəlmənin miqdardından asılıdır.

Beləliklə, qaymağın dad və qoxusunun formalaşması zülal (amin turşuları), yağ və laktoranın dəyişməsi nəticəsində baş verir. Daha çox hiss olunan pasterizasiya dadı sülhidril qrupları və sistenlərin maksimum

miqdarında, laktan ve karbonil birləşmələrinin miqdarının artması zamanı qeyd edilmişdir.

Buna görə də, qaymağın keyfiyyətini yaxşılaşdırmaq üçün zavodların aktivində olan texnoloji emalın müxtəlif əməliyyatlarından istifadəsi (onlarda çatışmazlıqlar olsa da) bir çox müəssisələrə yüksək keyfiyyətli yağ istehsal etməyə imkan verir. Bu zaman, qaymağın ixtisaslı çeşidlənməsi və ayrı-ayrılıqla emal edilməsi, keyfiyyətin nəzərə alınması ilə texnoloji emal üsullarının tətbiqi, yağ çeşidinin və onun istehsal üsullarının peşəkar seçimi əsas sayılır.

Qaymağın soyudulması və fiziki yetişməsi. Qaymağda yanlıq və olein dadlarının əmələ gəlməməsi, hava daxil olmaması üçün (oksidləşmə baş verməsin deyə) tez soyutmaq lazımdır. Bunu borulu soyuducularda etmək yaxşıdır. Qaymağın 4-7°C temperatura qədər soyudulması zamanı, süd yağının gliseridlərinin kütləvi şəkildə kristallaşması baş verir. Yağ maye haldan bərk hala keçir ki, bu da çalınma zamanı yağ kürəciklərinin yaranmasına səbəb olur. Lakin, bu soyutma çalınma prosesinin normal getməsi üçünkifayət deyil. Bunun üçün də qaymağın yetişdirirlər. Qaymağın yetişdirilməsi prosesində o, xüsusi bir ətir əldə edir. Lakin qaymağın yetişdirilməsi prosesinin əsas məqsədi soyudulma yolu ilə yağı kristallaşmasına nail olmaqdır. Yaranan kristalların ölçüsü soyutmanın sürətindən və intensivliyindən asılıdır. Sürətli və intensiv soyutma zamanı çoxlu sayda kristallaşma mərkəzləri yaranır ki, bunlar da çoxlu kiçik kristalların formalaşması səbəb olur və əksinə, yağ yavaş soyudulması zamanı yalnız bir neçə kristallaşma mərkəzi yaranır, onlar da bir müddətdən sonra çox iri kristallara çevrilir. Qaymağın optimal fiziki yetişməsini təmin etmək üçün aşağıdakı rejimlər tövsiyə olunur: yaz və yay dövründə 4-6 °C -də ən azı 5 saat, payız və qış dövründə 5-7°C-də 7 saat saxlamaq. Yetişmə prosesində qliseridlərin kristallaşmasını sürətləndirmək üçün qaymaq ən azı üç dəfə qarışdırılır. Yetişmə dövründə yağ kürəcikləri daha elastik olur, onların membranları isə nazikləşir. Zülalların hidratlaşma dərəcəsinin artması nəticəsində qaymağın özlülüyü artır, qaymağın çalınması zamanı köpüyün yağ

kürəciklərinin elektrik yüklenməsi, yağıн ayrana keçməsi azalır. Yetişmə dövrünün əlverişli keçməsi olduqca vacibdir, belə ki, tam yetişməmiş qaymaq maye fraksiyasınınçox olması səbəbindən tez çalınır və kiçik yağı kürəcikləri bu prosesə cəlb oluna bilmirlər, bu halda yağıн çox hissəsi ayrana keçir. Cox yetişmiş qaymaq isə əksinə, gec çalınır, yağı qırıntılı, bərk, bəzəndə piyəbənzər olur. İstiliyi azaltmaqla qaymağın yetişmə müddəti qısaltılı bilər. Beləliklə, 0-1 °C temperaturda yetişmə prosesini bir neçə dəqiqəyə qədər qısaltmaq olar.

Qaymağın çalınması - su-yağı emulsiyasının yağı-su emulsiyası halına çevrilməsidir. Bu çevrilmənin mexanizmi hələ tam olaraq öyrənilməmişdir, amma qaymağın çalınması ilə bağlı bir neçə fərziyyə mövcuddur, bunlardan biri A.P. Belousovun təklifi etdiyi flotasiyalı çalınma haqqında hipotezdır və prosesinin mahiyyətini daha geniş əks etdirir. Bunun mahiyyəti ondan ibarətdir ki, qaymağın çalınması zamanı hava qabarcıqları (köpük) meydana gəlir. Hava qabarcıqlarının səthində yağı kürəcikləri yığılır (flotasiya edir). Yağı kürəciklərinin membranının lesitin-zülal kompleksi, hava qabarcıqlarının üzərində olan qaymaq plazmasına nisbətən böyük səthi aktivliyə malikdir. Nəticədə, qabarcıqlar üzərində flotasiya edərkən, onların daha aktiv olan səthi qabarcığın səthinə doğru hərəkət edir, nisbətən az aktiv maddələr isə sıxışdırılıb çıxarılır. Beləliklə, topun yeri, kürəciyin qabarcıqla təmasda olan hissəsi "çılpaqlaşır". Yağı maşını (nehrə) fırlanan zaman, kürəciklər çılpaq hissələrlə birləşir və birincili konqlomeratlar yaradır (öz xassələrini saxlamaqla yaranan birləşmələr). Bunlar da hava qabarcıqlarının üzərinə düşərək, həmçinin qabığının bir hissəsini itirir və sonra daha böyük olanları ilə birləşirlər və s.

Nehrəni qaymaqla doldurmazdan əvvəl, onu isti yuyucu məhlulla, sonra isə soyuq su ilə yuyurlar (onun temperaturu çalınmış qaymağın temperaturundan 2-3 °C aşağıda olmalıdır). Yay-yaz dövründə qaymağın temperaturu 7-12 °C, payız-qış aylarında 8-14 °C olmalıdır. Nehrənin həcmiminin 35-40% -i doldurulur, lyuk bağlanır və işə salınır. İlk 5 dəqiqdə cihaz 1-2 dəfə dayandırılır və qaymaqdan çıxan karbon qazı kran vasitəsilə boşaldılır. Bütün çalınma prosesi

40-45 dəqiqə davam edir və prosesin gedişi gözlük şüşəsi ilə izlənilir. İşin əvvəlində, şüşə bir qaymaq qatı ilə örtülür və tutqun rəngə malikdir. Kərə yağı dənəcikləri hazır olduqda qarışdırma zamanı nehrədə kəskin səslər eşidilir və şüşə təmizlənməyə başlayır, bu da prosesin bitməsini göstərir. Çalınma prosesinin bitmə vaxtını dəqiq şəkildə müəyyən etmək vacibdir, belə ki, prosesin erkən dayandırılması yağıın böyük bir hissəsinin ayrana keçməsinə və nəticədə aşağı keyfiyyətli yağıın alınmasına gətirib çıxarır. Çalınma müddətinin uzanması ilə yağı piyəbənzər konsistensiya əldə edir və pis saxlanılır.

Kremin çalınmasına təsir edən amillər. Kərə yağı istehsalında yağı itkisinin mümkün qədər az olmasına çalışırlar. Buna prosesə təsir edən amilləri nəzərə almaqla düzgün texnologiyani seçərək nail olmaq olar. Bunların sayı çoxdur, əsasları isə aşağıdakılardır: temperatur, turşuluq, qaymağın yağlılığı, yağı hazırlayıcının doldurulması və onun fırlanma sürəti.

Qaymağın temperaturu soyuq aylarda 12°C , isti aylarda -8°C olmalıdır. İstiliyin artması prosesi sürətləndirir, bu da yağıın ayran vasitəsilə itirilməsinə gətirib çıxarır.

Təcrübə göstərir ki, turşudulmuş qaymaq bütün digər bərabər şərtlər daxilində şirin olanlara nisbətən daha tez çalınır. Bu göstərir ki, turşuluq yağı kürəciklərinə, daha doğrusu - onların qabığına təsir göstərir, onu izoelektrik nöqtəyə yaxınlaşdırmaqla yağıla membran arasındaki əlaqəni zəiflədir, bu da çalınma prosesini sürətləndirir. Şirin qaymağın turşuluğu $12 - 18^{\circ}\text{T}$ arasında olmalıdır.

Qaymaqda yağıın miqdarı da optimal olmalıdır. Çox yağlı olan qaymaq pis çalınır, özlülüyün həddən artıq olması onun köpüklənməsinə mane olur. Çox yağlı qaymaq avadanlıqların səmərəli istifadəsinə imkan vermir və bu zaman ayranla böyük yağı itkiləri baş verə bilər. Çalınma üçün, yağlılığı 32-37% olan qaymaq məqsədə uyğun sayılır.

Nehrənin fırlanma tezliyi 46-60 döv./dəq. olmalıdır. Dövrlərin sayının çox olması mərkəzəqaçma qüvvəsinin artması nəticəsində qaymağın daha az

qarışdırılmasına səbəb olur. Dövrlərin sayının az olması qaymağın düşmə zərbələrinin təsir gücünü azaldır. Hər iki halda çalınmanın müddəti artır, bu da yağdan istifadəni və yağın keyfiyyətini pisləşdirir.

Proses zamanı *nehrənin həcminin* 40%-i doldurulmalıdır. Onun həddindən çox doldurulması da qaymağın qarışmasını azaltır və çalınma müddətini uzadır. Nehrənin normadan az doldurulması çalınmayı sürətləndirir, lakin yağı itkisini artırır. Hər iki halda yağı emal etmək çətindir və onun keyfiyyəti aşağı düşür.

3.1.4. Yüksək yağılı qaymağın əmələ gəlməsi üsulu ilə kərə yağının istehsal prosesinə nəzarət

Yağın hazırlanması zamanı qaymağın dəfələrlə pasterizasiya edilməsi arzuolunmazdır. Qaymağa edilən əlavə istilik və mexaniki təsir, onların daxilində sərbəst yağı turşularının artmasına kömək edir, bu da müxtəlif qüsurlara və yağda ərimiş yağı dadının yaranmasına, yağda QYSQ-nın miqdarının azalmasına və ətirli maddələrin itkisinin artmasına səbəb ki, bu da neftin dadı və qoxusunun pozulmasına, hətta xammalın çox istehlakına səbəb olacaqdır. Bütün bunlar qaymağın istilik emalı rejiminə (temperatur və davametmə müddəti) nəzarətin zəruri olduğunu göstərir.

Yüksək yağılı qaymağın əldə edilməsi prosesində yüksək keyfiyyətli yağın istehsalına təsir edən parametrlərə (separatorun məhsuldarlığı və separasiya temperaturu) nəzarət etmək lazımdır. Separatorun məhsuldarlığının artırılması yüksək yağılı qaymağın tərkibində QYSQ-nın miqdarının artmasına, yağı emulsiyasının sabitləşmə dərəcəsini azalmasına, nəmin kütlə payının artmasına səbəb olur. Məhsuldarlığın azalması, əksinə, sabitləşmə dərəcəsinin artmasına, yüksək yağılı qaymaqda nəmlik kütlə payının və QYSQ-nın azalmasına səbəb olur. Separatorun işinin pozulması, tərkibinə və fiziki-kimyəvi xassələrinə görə bircins olmayan bir yağın alınmasına, eləcə də təbəqələşmə, unluluq, istiliyə davamsızlıq kimi qüsurları olan yağın əmələ gəlməsinə səbəb ola bilər.

Separasiya temperaturunun azaldılması ayranlarda yüksək yağlı qaymaqda rütubətin və ayrında yağ miqdarının artmasına səbəb olur (bu, separasiya edilən qaymağın özlülüğünün artması ilə əlaqədardır).

Nəmliyin kütlə payının müəyyən edilməsi üçün yüksək yağlı qaymaqdan nöqtəvi nümunəni onun normallaşdırılması üçün qabdan onu 2/3 hissəsinə qədər doldurduqdan sonra götürülür. Nümunə alınmazdan əvvəl, yüksək yağlı krem 5-7 dəqiqə ərzində yaxşı-yaxşı qarışdırılır. Nümunə diametrli 20 mm və uzunluğu qabın dərinliyinə uyğun olan bir metal borudan ibarət olan xüsusi cihazla götürülür. Qatı, özlü qaymaqdan dəqiq nümunə götürmək üçün borunun diametrli böyük olmalıdır. Borunun yuxarı ucuna, qaymağa batırıldıqda havanın çıxmazı üçün dəliyi olan rezin tıxac qoyulur. Cihazın yuxarı hissəsinə rezin üzük geydirilir. Cihaz qabın dibinə qədər endirilir, sonra tıxacda olan dəlik bağlanır və cihaz tez çıxarılır. Cihazın xarici divarları rezin üzüklə təmizlənir. Nümunə təmiz quru qaba yerləşdirilir və nəmliyin kütlə payı buxarlandırmaqla müəyyən edilir [3].

Yağın əmələ gəlməsi prosesində vaxtaşırı (hər 40-60 dəqiqədən) yüksək yağlı qaymağın temperaturu aparatin girişində və çıkışında yoxlanılır. Kərə yağının istehsalı üçün xammalın xüsusiyyətləri nəzərə alınmaqla optimal texnoloji rejimin seçilməsi, normal strukturun yaranması və yaxşı konsistensiyanın alınması üçün aşağıdakı keyfiyyətə nəzarət üsulları tövsiyyə olunur: hazırlanma prosesində xarici görünüşünə, bərkimə temperaturuna, qutuda məhsulun temperaturunun artmasına görə; hazır məhsulda sınaq kəsiyi və istiliyə davamlılıq üzrə.

Aparatdan çıxan yağın standarta uyğun olmasını yoxlamaq üçün nümunəni qutuların doldurulması zamanı, yağ şırnağı altına quru qab qoymaqla götürürlər. Nümunəni hər 4-10 qutudan götürür, onda nəmliyin kütlə payını standart üzrə müəyyən edirlər. Nəmliyin kütlə payı hər partiyada bütün təhlillər üzrə ədədi orta kimi təyin edilir.

Yağda QYSQ-nın kütlə payı mütəmadi olaraq, lakin ayda ən azı bir dəfə təyin edilir. Bunun üçün qutuların doldurulması zamanı qapaqlı təmiz qaba hər emalın əvvəlində, ortasında və sonunda nöqtəvi nümunə götürülür. Sutka ərzində toplanan, kütləsinə görə bərabər olan yağı nümunələrdən ümumiləşmiş nümunə hazırlanır, sonra təhlil üçün ondan vahid nümunə çıxarılır. Təhlilin nəticələri növbəti təhlilə qədər saxlanılır.

Cədvəl 7

Yağın kimyəvi tərkibi

Yağ	Miqdarı, %-lə			
	Yağ,az olmamaqla	Nəmlik, çox olmamaqla	QYSQ	Xörək duzu, çox olmamaqla
Lyubitelskoe				
duzsuz	78,0	20,0	2,0	-
duzlu	77,0	20,0	2,0	1,0
Krestyanskoe				
duzsuz	72,5	25,0	2,5	-
duzlu	71,5	25,0	2,5	1,0

3.1.5. Yağ dənələrinin yuyulması və yağın emalı

Ayranı ayırdıqdan sonra yağ dənələri yuyulur. Nəzəri cəhətdən bu, ayran damcısının yağda təmiz su damcıları ilə əvəzlənməsidir. Bakteriyaların inkişafının qarşısını almaq üçün yağ iki dəfə yuyulur. Birinci dəfə çalınmış qaymağın miqdarının yarısı qədər və onun temperaturuna bərabər, ikinci dəfə 2°C aşağı olan temperaturda su götürülür. Yağ dənələrini bir neçə dəfə (3-4 dövrə) fırladır, sonra suyu boşaldırlar. Yaxşı yuyulmuş yağda su qalığı təqribən

0,5 – 1 % təşkil edir. Yağın emalı yağ dənələrinin təbələlərdə birləşməsindən, eləcə də yağın nəmliyinin tənzimlənməsindən ibarətdir. Bunun üçün yağı yağ hazırlayan cihazın vallarından keçirirlər, bunu 2-3 dəfə təkrar etdikdə yağı qatı almaq və suyunu sızmaq olar. Vallarda sonrakı işlənmə əksinə sulanmağa səbəb olur: su damcıları parçalanır və yağa daxil olur, bu proses 18-20 fırlanmadan sonra daha intensiv gedir. Yağı qatı toplandıqdan sonra ondan nümunə götürür və nəmliyini yoxlayırlar. Normal nəmlikdə suyun artığını cihazdan kənarlaşdırırlar, lakin fırlanma prosesini isə yağda suyun bərabər paylanmasına qədər davam etdirirlər (kəsikdə su damcıları görünmür). Bir qayda olaraq, yağın emal prosesinin davametmə müddəti yayda 20 dəq., qışda 30 dəqiqədir. Əgər yağda nəmlik standartdakı göstəricidən azdırsa, onda çatışmayan su miqdarı yağ hazırlayan cihaza əlavə edilir və yağı tam hazır olana qədər proses davam etdirilir.

3.1.6. Yağın çəkilib-bükülməsi və qablaşdırılması

Hazır kərə yağı böyük taraya boşaldılır. Yağ cihazı su ilə yaxalanır, sonra 7 ilə 8 dəqiqə firladılmaqla isti (95°C) 1% soda məhlulu ilə yuyulur. Sonra təmiz su ilə durulanır və ağızı aşağı vəziyyətdə ağızı açıq halda saxlayırlar. On gündə bir dəfə xlor məhlulu ilə dezinfeksiya edilir. 10-15 dəqiqə firladaraq sonra isti və soyuq su ilə yuyulur. Yağı 25 və 20 kq ağırlığında olan taxta, faner və karton qutulara qablaşdırılır. Çəkib bükən avtomat maşınlarda yağ pergament və folqadan hazırlanmış briquetlərə bükülərək 100, 200, 250 və 500 kq çəkilərdə qablaşdırılır. Briketlər yesiklərə yerləşdirilir. Onlar silinməz boyla ilə qutunun yanlarından və ya altından markalanır. Möhürdə zavodun nömrəsi, sexin nömrəsi, yaşının nömrəsi, istehsal tarixi, yağın çeşidi və sortu, çəkisi, standart nömrəsi göstərilir. Yesiklərə əvvəlcədən pergament kağızı salınır və yağın yapışmaması üçün su ilə nəmləndirilir. Qutunun mərkəzinə 3-5 kq-liq yağ parçaları qoyulur və dəstə ilə sıxılır ki, boşluq qalmasın, əks halda bu yerlərdə

kiflər inkişaf edə bilər. Qutu doldurulduğdan sonra səthi xüsusi xətkeşlə düzəldilir, parqamentlə, yan vərəqələr və qapaqla örtülür, xüsusi lentlə yapışdırılır. Yeşiklər soyuducuya göndərilir, burada yağı istehlakçıya göndərilənədək 100 gündən çox olmayaraq saxlanılır. Uzunmüddətli saxlanması üçün yağı dondurucu kameralara yerləşdirilir, burada temperatur mənfi 18 °C səviyyəsində saxlanılır.

Kərə yağı, bütün digər tez xarab olan məhsullar kimi soyuducu olan avtomobilərdə və ya vagonlarda mənfi 3 - 5 0C temperaturda nəql olunur [19, 25].

3.2. Kərə yağıının təhlükəsizliyinə nəzarət

Məhsulun keyfiyyəti onun təyinatına uyğun olaraq müəyyən tələbatı ödəmək qabiliyyətinini şərtləndirən xassə və xüsusiyyətlərin məcmusu kimi müəyyən edilir.

İstehsalçılar öz fəaliyyətlərində keyfiyyəti ön planda qoyurlar ki, bununda əsasını xammala və buraxılan məhsullara ciddi nəzarətin aparılması təşkil edir. Keyfiyyətə nəzarət xammalın DÖST 13264 standartı üzrə qəbulundan başlayır. İlk növbədə südün temperaturu müəyyən olunur. Əgər 20°C-dən azdırsa, qalan digər təhlilləri aparmazdan əvvəl südü qızdırırlar. Südün turşuluğu, sıxlığı, yağı tərkibini müəyyənləşdirir, qaynama üçün, şübhə olduqda isə soda üçün sınaq keçirirlər. Bu məlumatlar əsasında südün zibillilik dərəcəsi müəyyən olunur. On gündə bir dəfə mikrobiologlar südün sinfinin təyini üçün reduktaza sınağı keçirirlər.

Süd bütün göstəricilərə uyğun gəldikdə, bir sayğacdan keçirilir, soyudulur və süd sisternə daxil olur. Saxlamaya nəzarət hər üç saatdan bir həyata keçirilir, süd qarışdırılır. Nümunə götürülür, temperaturu və turşuluğu müəyyən edilir. Sonra süd normallaşdırılır. Normallaşdırmanın idarə edilməsi yağı və zülal üzrə aparılır. Qaymaq normallaşdırıldıqda, onun temperaturu və turşuluğu müəyyən

edilir. Yağsızlaşdırılmış süddə turşuluq və sıxlıq tənzimlənir. Normallaşdırılmış qarışqda yağın miqdarı tənzimlənir. Süd zülal üzrə normallaşdırıldığı zaman həm ilkin süddə, həm də normallaşdırılmış qarışqda əlavə olaraq zülalın təyini həyata keçirilir.

Məhsulun istehsalının bütün mərhələlərində sıx nəzarət həyata keçirilir. Məhsul doldurma (qablara) prosesinə daxil olduqda ilk paketler alınır və istilik, yağ miqdarı, turşuluq, sıxlıq, organoleptiki göstəricilər, kütləyə görə sinaqlar aparılır. Göstəricilərdən ən az birinin uyğunsuzluğu aşkar olunarsa, doldurulma dayandırılır. Məhsulların yetişməsi soyuducu kamerada $+4\ldots-2$ °C temperaturda baş verir.

Göndərilməzdən əvvəl hər gecə laboratoriyada hər bir məhsuldan nümunə götürülür və bütün göstəriciləri yoxlanılır. Keyfiyyət sertifikatı verilir.

Zavoda daxil olan bütün xammal və materiallar giriş nəzarəti keçir: şəkər, duz, kakao, qablaşdırma materialları, quru süd, yuyucu vasitələr, reaktivlər.

Hazır məhsuldan nümunələr texnoloji prosesin bütün mərhələlərində alınır və məhsullar təhlükəsizlik və uyğunluq üçün SanPiN 2.3.2.560 üzrə yoxlanılır. Yuyular avadanlığın müxtəlif hissələrindən, inventardan, su, hava, yuyucu maddələrdən alınır.

İstehsal daxil olmazdan əvvəl su, bütün mikrobları öldürən bakterisid lampadan keçirilir.

İşçi heyətdə sağlamlıq kitabçası olmalıdır və ildə iki dəfə tibbi komissiyadan keçməlidir.

Kərə yağının keyfiyyəti onun xassələri və əmtəə göstəricilərinin məcmusu ilə müəyyən edilir, daha doğrusu:

- orijinal dad buketi, xoşagələn sarı rəngi və plastik konsistensiyası;
- yaxşı saxlanma qabiliyyəti ilə;
- yüksək qida və enerji dəyəri, yaxşı mənimsənilməsi ilə;
- demək olar ki, bütün qida məhsulları ilə yaxşı uyğulaşma qabiliyyəti ilə

[6, 7].

Bu xüsusiyyətləri formalaşması kərə yağıının istehsalı mərhələsində baş verir və çox əhəmiyyətli olan bir sıra amillərdən asılıdır:

- xammalın yüksək keyfiyyəti (süd və qaymaq);
- müasir avadanlıqların mövcudluğu;
- xammalın emalı üçün düzgün seçilmiş temperatur rejimi;
- istehsalın texnoloji prosesinin rejimlərinə riayət olunması;
- qablaşdırma üçün tələb olunan şəraitin təmin edilməsi;
- soyuducuda saxlanma rejiminə riayət olunması;
- istehsalın bütün mərhələlərində məhsul almaq üçün yaxşı sanitari-gigiyenik şəraitin təmin edilməsi.

YYQP üsulu ilə digər bərabər şərtlər daxilində kərə yağıının emalında ilkin xammalın hazırlanması üçün yüksək temperaturlu rejimlərin tətbiqi və texnoloji tsiklin qısa müddətli olması, plazmanın yaxşı ayrılması və hazır məhsulda havanın miqdarının az olması baxımından belə yağ yüksək keyfiyyəti və daha yaxşı saxlanma qabiliyyəti ilə səciyyələnir [6, 8]. Həmçinin yağ əmələ gətirən müasir təkmilləşdirilmiş qurğulardan istifadə də buna kömək edir. Bu yağ istehlak zamanı asan əriyir, kərə yağıının dadı hiss olunur, azad olan plazma ona pasterizasiya dadı verir ki, bu da dolğun kərə yağı dadını yaradır.

3.2.1. Yağ istehsalında hazır məhsulun mikrobioloji şirkənmə mənbələri

Yağlar üçün mikrofloranın əsas mənbələri qaymaq, maya (turş kərə yağı üçün), avadanlıq, su, duz (duzlu yağ üçün).

Yağ istehsalında tətbiq olunan qaymağın keyfiyyəti onun davamlılığına böyük təsir göstərir. Yağ istehsalında istifadə olunan qaymaq 85-90 °C-dən aşağı temperaturda, 10-20 dəq. saxlama ilə pasterizə olunur, buna görə onlarda qalıq bakteriyaların sayı nisbətən azdır (1 ml üçün bir neçə yüz və ya min). Qaymaqda qalıq mikroflora istiliyə davamlı südturşusu bakteriyalarından və

sporlardan ibarətdir. Texnoloji prosesin gedişində süddə yüksək bakterial çoxalma, qaymağın çirkənməsi məhsulda mikroorqanizmlərin yüksək miqdarda olmasına gətirib çıxarır. Nəticədə, yağın davamlılığı hətta sonradan əlverişli şəraitdə saxlansa belə, kəskin azalır.

Maya turş kərə yağı istehsalında ilkin mikrofloranın başlıca mənbələrindən biridir. Yağın keyfiyyəti və saxlanma zamanı sabitliyi mayanın təmizliyindən, fəallığından və ətir toplama qabiliyyətindən asılıdır.

Avadanlıqların içərisində ən mühüm mikroflora mənbələri qaymaq hazırlama vannaları və yağı hazırlayıcısıdır. Avadanlıqlar qaymağın kənar mikroorqanizmlər – südturşusu bakteriyaları, sporlu və sporsuz çöplər, o cümlədən fluoressensiya edən, həmçinin bağırsaq çöpü (*Escherichia coli*) qrupu bakteriyaları ilə çirkənməsinə səbəb ola bilər. Avadanlıqların sanitar-gigiyenik işlənməsi nə qədər diqqətlə aparılırsa, qaymağın kənar mikrofloraya çirkənmə təhlükəsi daha azdır.

Su yağın yuyulması üçün istifadə olunur; onun tərkibinə dədaxildir. Buna görə suyun keyfiyyəti, kərə yağı istehsalında son dərəcə mühüm əhəmiyyət kəsb edir. Suda şirin kərə yağının keyfiyyətini azaldan fluoressensiya və çürümə bakteriyaları, eləcə də bağırsaq çöpü və proteus ola bilər. Yağı istehsalında istifadə olunan su içməli suya qoyulan tələblərə cavab verməlidir, bu tələblərə cavab verməyən su, mütləq xlorlanmalıdır.

Duz kifayət qədər təmiz olmadıqda və saxlama şəraiti pozulduqda yağın mikrobla çirkənmə mənbəyi kimi xidmət edə bilər. Duzun əsas mikroflorası mikrokokklardan, bakteriya sporlarından ibarətdir, lakin mayalara və kiflərə də rast gəlmək olar. Təmizləmə məqsədilə duz 150-180 °C temperaturda quru istiliklə işləyirlər.

Yağı istehsalının texnoloji prosesi hər hansı bir şəkildə bir tərəfdən yağın mikroorqanizmlərlə çirkənməsinə, digər tərəfdən, yağın saxlaması zamanı istehsal prosesində düşən mikroorqanizmlərin inkişafına təsir edir. Bu baxımdan yağın yuyulması və quruluşu daha böyük əhəmiyyət kəsb edir. Əgər yağın

yuyulması üçün mikrobioloji göstəricilərə görə QOST-un tələblərinə cavab verən təzə sudan istifadə olunursa, onda o, demək olar ki, yağıن mikroflorasını artırır deyil, lakin saxlanması zamanı onun mikroflorasına əhəmiyyətli dərəcədə təsir edir, belə ki, su yağı plazmanın əsas hissəsini təşkil edir və burada mikroorganizmlər asanlıqla inkişaf edə bilər. Hətta ən mükəmməl şəkildə yuyulma yağıdan plazmanın yalnız 15-25%-ni çıxarmağa imkan verir. Qalan plazma isə yağı dənələrinin içərisindəxirdə damcılar şəklində qalır. Buna baxmayaraq, yuyulmuş yağın davamlılığı kəskin surətdə artır. Bu onunla əlaqədardır ki, su ilə yuma nəticəsində mikroblar üçün əsas qidalı mühit olan ayranın iri damlaları tamamilə kənar olunur.

Yağın quruluşu, ilk növbədə plazmanın paylanmasının xarakteri onun istehsal üsulundan və emal keyfiyyətindən asılıdır. Nəmlik yağıda nə qədər yaxşı paylanırsa, kiçik damlalar daha çox olur və onlar bir-birindən daha yaxşı izolyasiya edilib və bu halda mikroorganizmlər yağın daxilində və səthində daha zəif inkişaf edəcəkdir. Bu yağın kiflənməsinin qarşısını almaq üçün mövcud olan tədbirlərdən biridir.

Yağın emalı ilk növbədə, onun daxilində nəmliyin paylanmasına kömək edir. Yağıda nəmlik nə qədər yaxşı paylanırsa və onun hissəcikləri nə qədər kiçikdirsə, onun davamlılığı bir qədər yüksəkdir. Yağ pis emal edildikdə, onda yalnız böyük miqdarda iri plazma damcıları deyil, eyni zamanda böyük su kanalları da mövcud olur ki, burada mikroorganizmlərin- həm bakteriyaların, həm də kiflərin hərəkətinə imkan yaranır.

İstehsaldan dərhal sonra yağın qablaşdırılması onu saxlanma zamanı daha davamlı olmasına imkanı verir. Saxlanıldıqdan sonra yağın qablaşdırması quruluşununpozulmasına gətirib çıxarır ki, bunun nəticəsində dərhal mikroorganizmlərin – maya,bağırsaq çöplərinin, fluoressensiya edən bakteriyaların sürətlə çoxalması başlayır.

İstehsaldan dərhal sonra yağın mənfi temperatura qədər (-10 °C-dən aşağı) soyudulması mikrobioloji proseslərin inkişafını dayandırır. Eyni zamanda,

soyudulmuş yağda 3 gün 6-8 °C temperaturda saxlandıqdan sonra, bakteriyaların sayı bir neçə yüz dəfə, lakin 6 gün saxlandıqdan sonra isə yüz minlərlə dəfə artır. Nisbətən qısa müddət ərzində yağın müsbət temperaturda saxlanması da mikroorganizmlərin - fermentlərin həyat fəaliyyəti məhsullarının toplanmasına gətirib çıxarıır ki, bu da gələcəkdə hətta mənfi temperaturda saxlanma zamanı yağın keyfiyyətini azalmasına səbəb olacaqdır.

3.2.2. Yağ mikroflorasının mikroskopik müayinəsi

Qaymaqda kənar mikroorganizmlər arasında, süd turşusu mikroorganizmləri, əsasən streptokokklar üstünlük təşkil edir, eləcə də mayaların, kiflərin, enterokokların sporları var. Təzə hazırlanmış yağda yalnız süd turşusu streptokokkları aşkar edilir. "Köhnə" yağda mayalar, çubuqlar və kif göbələyinin sporları tapıla bilər. Ədəbiyyat mənbələrinə əsasən, 1 ml fermentləşdirilmiş qaymaqda 133 milyon, 1 ml yağda - 30.5 milyon bakteriya var. Pasterizasiya mikroorganizmlərin böyük hissəsini məhv edir, belə ki, qaymağın istilik emalının temperaturu bir qayda olaraq süddən daha yüksəkdir. 1 ml təzə yağda 100 milyona qədər mikroorganizm ola bilər [24].

Yağın (təzə və köhnə) mikroflorasını araşdırmaq üçün, onu şüşə stekanda 40 °C temperaturda su hamamında əridib qarışdırır, sentrifuqanın sınaq şüşəsinə tökür və 10 dəqiqə sentrifuqa vasitəsilə tərkib hissələrinə ayıırlar. Üst təbəqəni kənara tökürlər, çöküntüdən isə preparat hazırlayırlar. Yaxmanı spirt lampasının alovu üzərində qızdırır və hələ isti olan yaxmanın üzərinə filtr kağızı qoyaraq yağını çəkirlər. Metil abisi ilə 2-3 dəqiqə boyayırlar.

Təsə turş kərə yağında süd turşusu bakteriyaları müşahidə edilir, köhnə yağda isə süd turşusu bakteriyaları ilə yanaşı mayalara, kiflərə, fluoressensiya və çürütmə bakteriyalarına da rast gəlinir. Kərə yağının keyfiyyətinin uzun müddət saxlanmasına aşağı temperatur (0°C -dən aşağı), süd turşusu duz, şirin kərə

yağının minimum mikrob çirkənməsi, xüsusi maya ştammlarının tətbiqi, müəyyən hazırlanma üsulu və yağın düzgün struktur, eləcə də sanitar qaydalara uyğun olaraq doldurulma və qablaşdırma təsir edir.

Aşağı temperatur. -11 °C-dən aşağı olan temperaturda istənilən mikrobun inkişafı dayanır və yağda kimyəvi proseslər sürətlə yavaşıyır, bu da onun saxlanması zamanı davamlılığını xeyli artırır. Bu vəziyyətdə, əgər yağ istehsaldan dərhal sonra soyuducuda yerləşdirilərsə, şirin kərə yağı daha davamlı olacaq və digər qoruyucu amillərin istifadəsinə ehtiyac qalmayacaq. Hətta soyuq saxlanmada turşu və duz yağın davamlılığını azaldır (duzsuz şirin kərə yağıla müqayisədə), onun tərkibində kimya mənşəli qüsurların (məsələn, balıq dadı) yaranmasına səbəb olur.

Südturşusu. Yağ sıfırdan yuxarı temperaturda (soyuducuya yerləşdirilməzdən əvvəl) bir müddət saxlandıqda, ikinci bir qoruyucu amil olan süd turşusundan istifadə edilir. Bu şəraitdə, duzsuz turş kərə yağı daha davamlı olacaqdır.

Xörək duzu. Yağın 0°C-dən yuxarı olan temperaturda uzunmüddətli saxlamaq məcburiyyətində qaldıqda, duzlanmış turş kərə yağı daha davamlı olacaqdır (yağdakı duzun qatılığı 1,5% -dən çox olmamalıdır).

Minimum mikrob çirkənməsi. Saxlama şəraitində asılı olmayaraq, yüksək keyfiyyətli qaymaqdan alınan yağı (hər növdən) daha davamlıdır. Əgər yağ əhəmiyyətli bakterial çirkənməsi olan aşağı keyfiyyətli qaymaqdan hazırlanırsa, hətta təzə halda saxlama zamanı, dad qüsüruna malikdir və saxlanma prosesində bu get-gedə qüsür artır.


Yağınkeyfiyyətli saxlanması üçün onun, mikroorganizmlərin inkişafını tamamilə dayandıran sürətli və dərin soyudulması (18-20 °C-ə qədər) həllədici əhəmiyyət kəsb edir. İstehsaldan dərhal sonra -11 °C-dən aşağı temperaturadək soyudulmuş yağda mikroblar çoxalmır və məhsul xarab olmur. Əgər şirin kərə yağı uzun müddətli (bir sutka və ya daha çox) saxlanma zamanı 0 °C-dən yuxarı

olan temperaturda soyudularsa, onda bakteriyaların sayı yüzlərlə, minlərlə dəfə artacaq və bu onun xarab olmasına gətirib çıxaracaqdır.


Maya ştammlarının tətbiqi. Yağların xarabolmasına səbəb olan amil kimi proteolitik və peptonitik bakteriyalarla yanaşı, kiflər də mühüm rol oynayır. Yağın kiflənməsinin və acımasının gecikdirilməsi üçün xüsusi seçilmiş maya növlərindən istifadə olunur. Sənayedə zülal və yağların parçalamasına və süd şəkərinin qıcqırmasına səbəb olmayan maya ştammlarından istifadə olunur. Bu ştammlar *Torulopsis* u *Candida* növlərinə məxsusdur. Hesab edilir ki, mayalar yağın oksidləşdirmə- reduksiya potensialının artmasını yavaşdır, oksidləşdirici prosesləri ləngidir və deməli, yağın qaxsımasını və dağılmasının qarşısını da alır. Mayalar zülalları və yağları parçalayan proteolitik bakteriyaların inkişafını dayandırır, CO_2 əmələ gətirərək kiflərin inkişafına maneə törədir.

3.2.3. Şirin və turş kərə yağında mikrobioloji göstəricilərin tədqiqi

Yağın keyfiyyəti və onun davamlılığı saxlama şəraitindən, yəni saxlanma temperaturundan və müddətindən, habelə emal ediləcək xammal keyfiyyətindən və istehsal şərtlərindən əhəmiyyətli dərəcədə asılıdır. Ən vacib hesab edilən, mikrobioloji göstəricilərin səviyyəsinə birbaşa təsir edən, bununla da yağın keyfiyyətində dəyişikliklərə səbəb olan amil ilk növbədə temperaturdur. Buna görə tərəfimizdən şirin və turş kərə yağlarının temperaturdan və saxlama müddətindən asılı olaraq mikrobioloji göstəricilərinin təyin olunması üzrətədqiqat aparılmışdır. Tədqiqatlar müxtəlif temperatur rejimlərində və saxlanma müddətlərində aparılmışdır (şəkil 5), yəni, yağın hər iki növü 5 və 15°C temperaturda və 60 sutkaya qədər olan müddətdə saxlanmaya məruz qoyulmuşdur.



a)



b)

Şəkil 5. Müxtəlif temperaturda saxlanma zamanı yağıın mikroflora tərkibi: a) sütka ərzində b) sutka ərzində; şaquli halda – bakteriyaların miqdarı (1ml/milyon), 1-15⁰C; 2-5⁰C; 1–şirin kərə yağı; 2– turş kərə yağı


Şirin kərə yağıının mikroflorası istilik emalından (pasterizasiya) sonra qaymağın qalıq mikroflorasından və qaymağa soyudulma, saxlama və çalınma prosesində daxil olan mikroorganizmlərdən ibarətdir. Adətən, 1 ml təzə şirin kərə yağında on və yüz minlərlə bakteriya vardır [33,36].

Müxtəlif saxlama temperaturda şirin kərə yağıının mikroflorasının dəyişmə əyrilərinə əsasən (şəkil 5), alınan məlumatalaradan görünür ki, mikrofloranın miqdarının artması temperaturla düz mütənasib olmuşdur. Belə ki, 15°C -də mikrofloranın miqdarı ilk günlərdə kəskin artmış və 5 gün sonra onların sayı 73-74 milyon/ml olmuşdur və sonradan kəskin azalma müşahidə olunmuşdur (şəkil 5a, 5). Bu vəziyyətdə, süd turşusu bakteriyalarının mikrofloranın qalan hissəsi üzərində tam üstünlüğünün mövcud olduğu fazanın başlandığı açıq - aydın görünür. 5 sutka keçdikdən sonra mikrofloranın miqdarının kəskin azalması qeyd edildi (şəkil 5a, 6). Bu, onların həyat fəaliyyəti məhsullarının, əsasən də süd turşusunun təsiri nəticəsində yox olması ilə izah olunur. Aşağı müsbət temperaturda (*təxminən* 5°C) mikrofloranın dəyişməsinin şəkli, əsasən yüksək temperaturda olduğu kimi qalır. Lakin, bakteriyalar çox aşağı sürətlə inkişaf edirlər və onların sayının 10-12 milyon / ml-ə çatması mümkün olmur və 60-cı sutkalarda 5 milyon / ml-ə qədər (şəkil 5a, 6) azalır. Turş kərə yağıının mikroflorasının dəyişmə əyrilərindən görünür ki, yuxarıda göstərilən temperaturda və saxlanma müddətlərində (şəkil 5b) *təxminən* eynidir, baxmayaraq ki, onuncu günü 15°C -də mikrofloranın miqdarının maksimum artımı yalnız 42-43 milyon /ml çatmış və 40-cı sutkada minimum səviyyəyə düşmüşdür (şəkil 5 b, 5).

Nisbətən aşağı müsbət temperaturda turş kərə yağında şirin kərə yağı ilə müqayisədə mikroorqanizmlər daha fəal olur və onların sayının 30 milyona qədər artması, 5 gün sonra isə kəskin şəkildə minimuma düşməsi buna sübutdur (şəkil 5b, 6). Təzə turş kərə yağının 1qramında milyonlarla və ya bir neçə on milyonlarla bakteriyalar var. Uzun müddət turşudulmuş yağda adətən çox sayıda bakteriyalar olur. Saxlama temperaturundan asılı olmayaraq belə yağda elə ilk günlərdən mikrofloranın məhv olması baş verir (şəkil 5 b).

Ədəbiyyat mənbələrinə əsasən, az müddət turşudulmuş yağıın saxlanması zamanı bakteriyaların sayı demək olar ki, olduğu kimi dəyişir, bəzi hallarda

mikrofloranın artımı müşahidə olunur. Mikroflora uzun müddət turşudulan yağı nisbətən yavaş-yavaş orada məhv olur (şəkil 6).




Şəkil 6. Yağın 5°C-də qısa və uzun müddətli turşudulma zamanı bakteriyaların ümumi miqdarının dəyişilmə əyriləri: 1- uzunmüddətli turşudulma; 2 – qısamüddətli turşudulma; şaquli 1ml/milyonda bakteriyalıların miqdarı

Qısa və uzun müddət ərzində turşudulmadan alınan yağın saxlanması zamanı mikrobioloji proseslərin dinamikasında olan fərq, yağın plazmasında turşuluğun qeyri-bərabər paylanması ilə izah olunur. Bərabər turşuluqda plazmanın mikroflorası bərabər dəyişir. Mikrofloranın həcmində görə uzun müddət turşudulan yağ qısa müddət turşudulan yağından həmişə üstün olur və

yalnız saxlanılmanın sonuna yaxın qısa müddətli turşudulan yağda kənar mikrofloranın güclü inkişafı nəticəsində əks nisbət müşahidə olunur (şəkil 5). Aşağı müsbət temperaturda (5°C) şirin və turş kərə yağından mikroflorasının keyfiyyət tərkibinin dəyişməsi öyrənilməsi zamanı tərəfimizdən maraqlı nəticələr əldə edilmişdir. Əldə edilmiş kəmiyyətlər göstərir ki, uzun müddət turşudulan qaymaqdan hazırlanmış yağından mikroflorasında süd turşusu bakteriyaları üstünlük təşkil edir (xüsusilə, streptokoklar, çünki çubuqlar bu şərtlər altında inkişaf edə bilmir). Saxlanma temperaturundan asılı olaraq şirin kərə yağı aşağıdakı tərkibdə mikroflora ilə xarakterizə olunur: aşağı müsbət temperaturda orada süd turşusu bakteriyaları deyil, mikrokokklar, sporlu və sporsuz çöplər, mayalar və s., yüksək temperaturda isə süd turşusu bakteriyaları üstünlük təşkil edir. Mikroorganizmlərin həyat fəaliyyəti nəticəsində yağda onun davamlılığını azaldan mübadilə məhsulları toplanır. Bunu şəkil 6-da sürətli soyudulan yağından mikrofloranın inkişafına necə təsir etdiyini göstərən əyrilər sübut edir. Qısa müddətli turşudulmadan alınan yağda saxlamanın əvvəlində əsas mikroflorayı süd turşusu bakteriyaları təşkil edir, lakin sonrakı saxlanma prosesində kənar bakteriyaların sayı artır.

Hazırlandıqdan dərhal sonra mənfi temperaturda soyudulmuş yağ nümunəsində mikrofloranın miqdarı artmamışdır, eyni zamanda üç gün saxlandıldıqdan ($6-8^{\circ}\text{C}$) sonra, soyudulan elə həmin yağ nümunəsində bakteriyaların sayı bir neçə yüz dəfə artmışdır. Müsbət saxlama temperaturunda, mikrofloranın belə inkişafı yağından sürətlə pisləşməsinə kömək edir. Lakin, sonrakı soyutma zamanı, yağından keyfiyyəti pisləşməkdə davam edir, belə ki, mikroorganizmlərin (fermentlərin) mübadilə məhsulları yavaş-yavaş yağından xarab olmasına səbəb olur.



Şəkil 7. Yağın soyudulma müddətindən asılı olaraq bakteriyalarının miqdarının dəyişilməsi: 1- istehsaldan dərhal sonra; 2- müsbət temperaturda 3 gün saxlandıqdan sonra; 3- 6 gün saxlandıqdan sonra.

3.2.4. Saxlanma müddətindən və temperaturdan asılı olaraq yağın mikroflorasının tədqiqi

Şirin kərəyağının 5^0C və 20^0C temperaturda saxlanması zamanı əsas mikrofloranın dəyişilmə dinamikası magistr işimdə araşdırılmışdır. Bunun üçün hər 4 gündən bir yağıdan steril şup vasitəsilə nümunə götürüb, proteolitik, südturşu bakteriyalarının, mayaların və kiflərin olub –olmamasını, həmçinin mikroorqanizmlərin ümumi miqdarnı müəyyən etmək üçün əkirdik [3,27].

Yağın 5^0 C-də saxlanması zamanı MAFAnM-in miqdarı 21-ci sutkada 5 dəfə artmış, 29-cu sutkada isə 1,7 dəfə azalmışdır. 20^0C temperaturda saxladıqda isə 9-cu sutkada onun miqdarı 18,5 dəfə artmış, sonra isə 29 sutkada mühitin turşuluğunun yüksəlməsi səbəbindən 4,7 dəfə aşağı düşmüşdür.

Yağın 5^0 C-də saxlanma prosesi zamanı 29-cu sutkada proteolitik bakteriyaların miqdarı 1,8 dəfə artır, 20^0 C isə 9-cu sutkada 1,5 dəfə artaraq sonradan 29-cu sutkada 1,3 dəfə enmişdir.

Südturşusu bakteriyalarının miqdarı 5^0 C-də saxlanma zamanı 13-cü sutkada 19,3 dəfə artaraq, sonradan 29-cu sutkada 9,7 dəfə azalmışdır. 20^0 C temperaturda saxlanma zamanı isə 9sutkada onların miqdarı 32 dəfə artaraq, 29 sutkaya mayaların və kiflərin inkişafı ilə əlaqədar olaraq 19,2 dəfə azalmışdır.

Yağın 5^0 C-də saxlanma prosesi zamanı 29 sutkaya mayaların və kiflərin miqdarı 33,1 dəfə, 20^0C-də saxlanma zamanı isə 29-cu sutkaya 40,4 dəfəartmışdır.

Yağın -15^0 C-də saxlanması tədqiq olunmuşdur. Tədqiqatın nəticələri aşağıdakı cədvəldə verilmişdir.

Yağın -15^0C -də saxlanması zamanı mikroflorada baş verən dəyişikliklər

Sutka	MAFAnM,KOE/q	Proteolitik bakteriyalar	Yağturuşu bakteriyalar	Mayalar və kiflər
1	$6,78 \times 10^4$	$1,56 \times 10^{''}$	$5,13 \times 10^{''}$	$1,8 \times 10^{'}$
10	$6,77 \times 10^{''}$	$1,52 \times 10^{''}$	$5,20 \times 10^{''}$	$1,8 \times 10^{'}$
20	$6,77 \times 10^4$	$1,52 \times 10^{''}$	$5,15 \times 10^{''}$	$1,8 \times 10^{'}$
30	$6,68 \times 10^{''}$	$1,49 \times 10^{''}$	$5,01 \times 10^{''}$	$1,7 \times 10^{'}$
40	$6,53 \times 10^{''}$	$1,47 \times 10^{''}$	$5,01 \times 10^{''}$	$1,6 \times 10^{'}$

Mənfi temperatur mikroorganizmlərin inkişafını dayandırır, lakin bu şəraitdə saxlanma zamanı ilkin xammaldan və avadanlıqdan düşən mikroorganizmlərin fəaliyyəti məhsulları az da olsa yağın davamlılığına təsir göstərir. Bu səbəbdən yağın istehsalı zamanı mümkün qədər təzə yüksəkkeyfiyyətli qaymaqdan istifadə edilməsi zəruridir.

Südün və qaymağın alındıqdan sonra tez və mümkün qədər dərindən soyudulması yüksək keyfiyyətli və saxlanmaya davamlı yağın alınmasında əsas həllədici rola malikdir. Mənfi (-15^0C) temperatura qədər soyudulmuş şirin kərə yağında bilavasitə istehsaldan sonra mikroorganizmlərin miqdarı artmir, lakin bu temperaturda saxlandıqda azalır.

Beləliklə, aparılan tədqiqatlardan aydın olur ki, yağın uzun müddət keyfiyyətinin saxlanmasında nisbətən aşağı müsbət temperatur və süd turşusu

bakteriyalarının həyat fialiyyəti nəticəsində əmələ gələn süd turşusu mühüm rol oynayır.

Qeyd etmək lazımdır ki, yağı nisbətən aşağı müsbət temperaturda saxladıqda mikroorganizmlərin inkişafı davam edir və yağı öz ilkin keyfiyyətini üzün müddət saxlaya bilmir.

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Kərə yağıının mikrobioloji göstəricilərini aşadıraraq aşağıdakı nəticələrə gəlmək olar:

1. Yağlar üçün mikrofloranın əsas mənbəyi - qaymaq, maya (turş kərə yağı üçün), avadanlıq, su, duzdur (duzlu yağ üçün).
2. Yağın keyfiyyəti və onun davamlılığı saxlama şəraitindən - temperaturundan və onun müddətindən, xammalın keyfiyyətindən və istehsal şərtlərindən asılıdır.
3. Mikrofloranın miqdarının artması temperaturla düz mütənasib asılıdır. 15°C -də mikrofloranın miqdarı ilk günlərdə kəskin artmış və 5 gündən sonra isə onların miqdarı 73-74 milyon/ml olmuşdur. Sonrakı müddətdə isə kəskin azalmışdır.
4. Nisbətən aşağı müsbət temperatur şəraitində şirin kərə yağı ilə müqayisədə turş kərə yağında mikroorganizmlər daha fəal olur və sayı 30 milyona qədər artır, 5 gün sonra isə onlar kəskin şəkildə minimuma enir.
5. Qısa və uzun müddət ərzində turşudulmadan alınan yağın saxlanılması zamanı mikrobioloji proseslərin dinamikasında fərq yaranır ki, buna da səbəb yağı plazmasında turşuluğun qeyri-bərabər paylanmasıdır. Belə ki, bərabər turşuluqda plazmanın mikroflorası bərabər dəyişir.
6. Mikrofloranın həcmində görə uzun müddət turşudulan yağı qısa müddət turşudulan yağıdan həmişə üstün olur və yalnız saxlanılmanın sonunda qısa müddətli turşudulan yağıda kənar mikrofloranın güclü inkişafı nəticəsində eks nisbət müşahidə olunur.
7. Uzun müddət turşudulan qaymaqdan hazırlanmış yağın mikroflorasında süd turşusu bakteriyaları üstünlük təşkil edir.

8. Saxlanma temperaturundan asılı olaraq şirin kərə yağı aşağıdakı tərkibdə mikroflora ilə xarakterizə olunur: aşağı müsbət temperaturda mikrokokklar, sporlu və sporsuz çöplər, mayalar və s., yüksək temperaturda isə süd turşusu bakteriyaları üstünlük təşkil edir.

9. Qısa müddətli turşudulmadan alınan yağda saxlamanın əvvəlində əsas mikrofloranı süd turşusu bakteriyaları təşkil edir, lakin sonrakı saxlanma prosesində kənar bakteriyaların sayı artır.

10. Hazırlandıqdan dərhal sonra mənfi temperatur şəraitində soyudulmuş yağda mikrofloranın miqdarı artmir, lakin 3 gün $6-8^{\circ}\text{C}$ -də saxlandıqdansonra, bakteriyaların sayı bir neçə yüz dəfə artır.

11. Yağın 5°C -də saxlanması zamanı MAFAAnM-in miqdarı 21-ci sutkada 5 dəfə artmış, 29-cu sutkada isə 1,7 dəfə azalmışdır.

12. Yağı 20°C temperaturda saxladıqda 9-cu sutkada MAFAAnM-in miqdarı 18,5 dəfə artmış, 29 sutkada isə 4,7 dəfə azalmışdır, buna səbəbmühitin turşuluğunun yüksəlməsidir.

13. Yağın 5°C -də saxlanması zamanı 29-cu sutkada proteolitik bakteriyaların miqdarı 1,8 dəfə artmışdır.

14. Yağı 20°C -də saxladıqda 9-cu sutkada proteolitik bakteriyaların miqdarı 1,5 dəfə artaraq, sonradan 29-cu sutkada 1,3 dəfə azalmışdır.

15. Südturşusu bakteriyalarının miqdarı 5°C -də saxlanma zamanı 13-cü sutkada 19,3 dəfə artaraq, sonradan 29-cu sutkada 9,7 dəfə azalmışdır.

16. 20°C temperaturda saxlanma zamanı südturşusu bakteriyalarının miqdarı 9-cu sutkada 32 dəfə artaraq, 29 sutkaya mayaların və kiflərin inkişafı ilə əlaqədar olaraq 19,2 dəfə azalmışdır.

17. Yağın 5^0 C-də saxlanma prosesi zamanı 29 sutkaya mayaların və kiflərin miqdarı 33,1 dəfə, 20^0 C-də saxlanma zamanı isə 29-cu sutkaya 40,4 dəfəartmışdır.

Tədqiqat nəticəsində aşağıdakı təklifləri vermək olar:

1. Dövlət standartının tələblərinə cavab verən hər hansı süd yağı emalı üçün uyğun sayıla bilər. Bu zaman qida rasionu daha zəngin və müxtəlif yemlərdən ibarət olan inəklərdən alınmış yüksək dərəcədə yağlılığı, iri yağ dənələrinə malik südə üstünlük verilməlidir.

2. Yağda əmələ gələn kənar qoxuları aradan qaldırmaq üçün qaymağı havalandırmaq lazımdır. Bunun üçün $55-60^0$ C-yə qədər qızdırılan qaymaq soyuduculardan 2-3 dəfə keçirilir.

3. Yağın hazırlanması zamanı qaymağın dəfələrlə pasterizasiya edilməsi arzuolunmazdır. Qaymağa edilən əlavə istilik və mexaniki təsir, onların daxilində sərbəst yağı turşularının artmasına səbəb olur, bu da müxtəlif qüsurlara səbəb olur.

4. Mənfi temperatur mikroorqanizmlərin inkişafını dayandırır, lakin bu şəraitdə saxlanma zamanı ilkin xammaldan və avadanlıqdan düşən mikroorqanizmlərin fəaliyyəti məhsulları az da olsa yağı davamlılığına təsir göstərir. Ona görə yağın istehsalı zamanı mümkün qədər təzə yüksəkkeyfiyyətli qaymaqdan istifadə edilməlidir.

5. Yüksək keyfiyyətli və saxlanmaya davamlı yağın alınması üçün süd və qaymaq alındıqdan sonra dərhal və mümkün qədər dərindən soyudulmalıdır.

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. Əzimov Ə.M., Axundova N.Ə., Qədimova N.S. Süd və süd məhsullarının texnologiyası. Bakı: "İqtisad Universiteti"nəriyyatı. Dərslik.– 2016.–390səh.
2. Əhmədov Ə.İ., Musayev N.X.ərzaq mallarının ekspertizası, II hissə, Bakı –2005
3. Mustafayev F.Ə., Rüsəmov E.Ə. "Yeyinti məhsullarının laboratoriya müayinələri". Dərslik. Bakı- 2010.– 448 səh.
- 4.Брайен Р.О. Жиры и масла. Производство, состав и свойства и применение.-СПб.: Издательство «Профессия», 2007.-752 с.
5. Блэкберн К. Микробиологическая порча пищевых продуктов. – М.: Мир, 2008. – 784 с.
- 6.Вышемирский Ф.А. Масло из коровьего молока и комбинированное. СПб.: АО «ГИОРД», 2004. –716 с.
7. Вышемирский Ф.А. Энциклопедия маслоделия. – Углич, 2015.–509 с.
8. Вышемирский Ф.А. Этюды о масле, маслоделии и маслоделах – М.: АНО «Молочная промышленность», 2008.– 368 с.
9. Викторова Е.В., Кулакова С.Н., Гаппаров М.М. Комбинированные жировые продукты: подходы к оценке качества//Вопросы питания. – 2005. –№ 5. – с. 36-38.
10. Вышемирский Ф.А., Дунаев А.В., Караваева Е.Ю. Продукты маслоделия в свете науки о здоровом питании// Сыроделие и маслоделие. – 2011. –№ 2. – с. 54-56.
11. Вышемирский Ф.А., Топникова Е.В., Лобачева Т.П. Сливочное масло «Закусочное»//Сыроделие и маслоделие. – 2005. –№ 6. –с. 39-40.

12. Вышемирский Ф.А., Топникова Е.В. Методология разработки масла и его заменителей для функционального питания// Сборник материалов Всероссийской НПК «Научно-инновационные аспекты при создании продуктов здорового питания», 5-6 сентября 2012 г. – Углич, 2012. –с. 61-64.
13. Голубева Л.В., Долматова О.И., Тарасова А.Ю., Кондусова Л.А., Гузеева Т. Инновационные технологии в производстве спредов. Экономика. Инновации. Управление качеством. -2013. –№ 2 (3). С 28-33.
14. Голубева Л.В., Долматова О.И., Губанова А.А., Савельева Е.В. Разработка технологии масла. Вестник Воронежского Государственного Университета Инженерных Технологий. – 2014. –№ 2 (60). – с. 104-107.
15. Горбатова К.К., Гунькова П.И. Химия и физика молока и молочных продуктов: Учебник для ВУЗов. – СПб.:ГИОРД, 2012. – 329 с.
16. Галыкин В.А., Заикина Н.А., Каруев В.В. Микробиологические основы ХАССП при производстве пищевых продуктов. – М.: Изд-во МГИМО, 2007. – 288с.
17. Дмитриченко М.И., Пилипенко Т.В. Товароведение и экспертиза пищевых жиров, молока и молочных продуктов. СПб.: Питер, 2004. –352 с.
18. Еремина И.А. Микробиология молока и молочных продуктов: Учебное пособие.–Кемерово, 2004. –80с.
19. Закревский В.В. Молоко и молочные продукты. –М.: Амфора, 2010. –638 с.
20. Ивашура А.И. Источник здоровья. Сок жизни. Белая кровь. Занимательное о молоке и молочных продуктах. –М.: МОДЭК. 2008. –224 с.
- 21.Ипатова Л.Г., Кочеткова А.А., Нечаев А.П. Жировые продукты для здорового питания. Современный взгляд. –М.:Де Ли принт, 2009. –396 с.

22. Ивкова И.А. Ингибирование окисление молочного жира. Молочная промышленность. – 2011, № 10. – с. 52.
23. Кулакова С.Н. Жиры – источники полиненасыщенных жирных кислот омега-3, особенности из метаболизма и использования в питании. Масла и жиры. –2011. – № 1. – с.10-12.
24. Крус Г.Н. и др. Технология молока и молочных продуктов. Москва: «Колос», 2008. –565 с.
25. Кугенев П.В. Молоко и молочные продукты. М.: Россельхозиздат, 2012.
26. Касторных М.С., Кузьмина В.А., Пучкова Ю.С. Товароведение и экспертиза пищевых жиров, молока и молочных продуктов: Учебник для ВУЗов, – М.:Академия, 2003. – 288 с.
27. Красникова Л.В.,Гунькова П.И., Маркелова В.В. Микробиология молока и молочных продуктов:Лабораторный практикум. СПб.: НИУ ИТМО.ИХиБТ, 2013. –85с.
28. Лисицын А.Н., Григорьева В.Н. Научно-инновационные аспекты при создании масложировых продуктов здорового питания // Сборник материалов Всероссийской научно-практической конференции «Научно-инновационные аспекты при создании продуктов здорового питания». – Углич: ВНИИМС, 2012. – с. 146-148.
29. Лепилкина О.В., Гордеева Е.Ю.,Иванова Н.В. Взаимосвязь состава сливочного масла и его структурно-механических характеристик//Сыроделие и маслоделие. –2002. –№ 2. – с. 14-16.
30. Мирошникова Е.П. Микробиология молока и молочных продуктов. Учебное пособие Оренбург ГОУ ОГУ, 2005, – 135с.
31. Павлова И.В., Долганова Н.В. Основные направления в области получения и применения заменителей молочного жира//Материалы

второго научно-практического семинара «Маргарины, майонезы, спреды. Пищевые добавки». – М., 2008. – с. 39-41.

32. Павлова Т.А., Топникова Е.В., Вышемирский Ф.А. и др. Исследования по разработке технологии кисло-сливочного масла пониженной жирности //Материалы научно-практической конференции «Новое в технологии, нормативной и технической базе продуктов маслоделия». – Углич, 2007. – с. 39-43.

33. Рябцева Г.П. Микробиология молока и молочных продуктов. Учебное пособие. Лань, 2018.

34. Смирнов А.В. Ветеринарно-санитарная экспертиза с основами технологии молока и молочных продуктов. Учебное пособие. – М.: Гиорд, 2013. – 136 с.

35. Самойлов А.В., Кочеткова А.А., Северенко С.М. и др. Некоторые аспекты моделирования сбалансированного жирнокислотного состава спредов. // Вопросы питания. – 2008. – № 3. – с. 74-78.

36. Степаненко П.П. Микробиология молока и молочных продуктов. – Сергиев Посад МО, 2006. – 415 с.

37. Степаненко П.П. Руководство по микробиологии молока и молочных продуктов. – М.: Изд-во Лира, 2005. – 653 с.

38. Твердохлеб Г.В., Сажинов Г.Ю., Раманаускас Р.И. Технология молока и молочных продуктов. М.: ДeЛи прeнт, 2006. – 616 с.